

Microsoft Unified Enterprise d st k xidm tl rinin t sviri (USSD)

Yanvar 2025

Mündəricat

| | |
|--|-----------|
| 1 Bu sənəd haqqında | 3 |
| 2 Müştəri və dəstək xidmətləri | 4 |
| 2.1 Satın almaq haqqında | 4 |
| 2.2 Flex allowance | 5 |
| 2.3 Microsoft Unified Enterprise dəstək xidmətlərinin təsviri | 5 |
| 2.4 Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər | 15 |
| 2.5 Təkmilləşdirilmiş həllər | 24 |
| 2.6 Vahid Çoxsaylı Ölkələr Proqramı | 31 |
| Giriş | 31 |
| Proqramın Strukturuna Önbaxış | 31 |
| Çoxsaylı Ölkələrlə bağlı Əlavə Şərtlər və Müddəalar | 32 |
| 2.7 Əlavə şərtlər və müddəalar | 32 |
| Əlavə A: Kəskinlik səviyyəsi cədvəlləri | 37 |
| Əlavə B: Uğurun İdarəedilməsi Xidmətləri | 43 |

1 Bu sənəd haqqında

Microsoft Unified Enterprise dəstək xidmətlərinin təsviri Microsoft şirkətindən satın alınmış bilən dəstək xidmətləri ilə bağlı məlumatla təmin edir. Satın aldığınız xidmətlərin təsviri, o cümlədən hər hansı ilkin şərtlər, imtina, məhdudiyyətlər və müştəri öhdəlikləri ilə tanış olmaq mühüm əhəmiyyət kəsb edir. Sizin satın aldığınız xidmətlər Enterprise Services İş Tapşırığı və ya bu sənədə istinad edən və onu özündə birləşdirən digər müvafiq Xidmətlər Bildirişində qeyd olunacaqdır.

Nəzərə alın ki, bu sənəddə qeyd olunan xidmətlərin bəziləri dünya miqyasında əlçatan deyil. Bölgənizdə hansı xidmətlərin satın alınması biləcəyini müəyyənləşdirmək üçün Microsoft nümayəndəniz ilə əlaqə saxlayın. Mövcud xidmətlər dəyişə bilər.

2 Müştəri və dəstək xidmətləri

Microsoft Unified Enterprise dəstək xidmətləri (dəstək xidmətləri) xərcləri azaltmaq, məhsuldarlığı artırmaq və İT-in işləmə dövrünün hər mərhələsində yeni biznes imkanları reallaşdırma üçün texnologiyalardan istifadə etməyə kömək edən geniş dəstək xidmətləridir. Dəstək xidmətlərimiz sizin xüsusi ehtiyaclarınıza uyğunlaşdırılıb və sizə Microsoft sərmayənizdən maksimum dərəcədə yararlanmağa kömək edəcək. Dəstək xidmətlərimizə daxildir:

- **Proaktiv Xidmətlər:** Bu xidmətlər sizin İT infrastrukturunuzu və əməliyyatlarınızı saz vəziyyətdə təkmilləşdirmək üçün nəzərdə tutulmuşdur.
- **Uğurun İdarəedilməsi Xidmətləri:** Bu xidmət planlaşdırma və icranı asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur.
- **Problemin həlli üzrə dəstək xidmətləri:** Bu xidmətlər nasazlıq müddətini minimuma endirmək və sürətli cavab təmin etmək məqsədilə prioritetləşdirilmiş 24/7 problemin həllini təmin edir.

2.1 Satın almaq haqqında

Dəstək xidmətləri Proaktiv xidmətlər, Olduqca Vacib Tapşırıqlar üzrə xidmətləri olan İlkin Paket kimi və ya Enterprise Services İş Tapşırığında sadalanan mövcud İlkin Paket müqaviləsinə əsasən satın alın bilən genişləndirilmiş həllər kimi mövcuddur. Hər bir paket haqqında məlumat aşağıda təsvir edilmişdir:

- **İlkin Paket:** Bu paketə əsas dəstək xidmətlərimiz daxildir.
- **Proaktiv Xidmətlər:** Buraya, tələb olunarsa, İlkin Paketə əlavə oluna bilən əlavə dəstək xidmətləri daxildir.
- **Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər:** Lazım gəldiyi təqdirdə, İlkin Paketə əlavə oluna bilən xüsusi iş yükünü, hadisəni və ya Microsoft məhsulunu əhatə edən proaktiv və reaktiv xidmətlərin birləşməsi.
- **Genişləndirilmiş Həllər:** Buraya dərin dəstək təcrübələri və tələb olunarsa, İlkin Paketə əlavə edilə bilən həllər daxildir.

Nəzərə alın ki, mövcud İlkin Paket müqaviləniz çərçivəsində satın alın bilən xidmətlər Müəssisə Xidmətləri İş Tapşırığında qeyd olunmuşdur. Hansı xidmətlərin satın alın biləcəyi ilə bağlı suallarınız yaranarsa, Microsoft nümayəndəsi ilə əlaqə saxlayın.

Cədvəl 1 – Dəstək xidmətlərinin tərifləri

| Adı | Tərfi |
|---------------------------|---|
| İlkin Paket | Təşkilatınızda istifadə edilən Microsoft məhsulları və/və ya Onlayn xidmətləri dəstəkləyən proaktiv, reaktiv, uğur və çatdırma idarətmə xidmətlərinin birləşməsi. |
| Proaktiv Xidmətlər | Əlavə dəstək xidmətləri, eləcə də Proaktiv xidmətlər İş Tapşırığınızın müddəti ərzində İlkin Paketə əlavə edilmək üçün mövcud olacaq və bu bölmədə "+" kimi göstərilmişdir. |

| | |
|---|--|
| Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər | Xüsusi iş yükünü, hadisəni və ya Microsoft məhsulunu, yaxud müştərinin IT sistemini əhatə edən proaktiv və reaktiv xidmətlərin birləşməsi Tapşırığı müddətində dəstək üzrə İlkin Paketinizə əlavə edilə bilər və həm də bu bölmədə "+" kimi göstərilmişdir. |
| Genişləndirilmiş Həllər | Xüsusi Microsoft məhsulu və ya müştəri IT sistemini ehtiva edən Dəstək xidmətləri İş Tapşırığı müddətində İlkin Paketə əlavə edilə bilər və eynilə bu bölmədə "+" kimi göstərilmişdir. |
| Çoxsaylı Ölkələr Proqramı | Unified üçün çoxsaylı ölkələr proqramı İş Sifarişinizdə (və ya İş Sifarişlərinizdə) təsvir olunduğu kimi, istədiyiniz yerlərdə xidmətlərin paylanması və müqavilə bağlanması seçimlərini sizə təqdim edir. Çoxsaylı ölkələr proqramı haqqında daha ətraflı məlumat üçün 2.6 bölməsinə baxın. |

2.2 Flex allowance

Flex allowance ilkin paketin qiymət siyahısının dəyişə bilən hissəsidir və xidmətləri satın aldığınız vaxtda Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlərin, proaktiv xidmətlərin, genişləndirilmiş xidmət və həllərin, proaktiv kreditlərin və fərdi proaktiv xidmətlərin satın alınması üçün tətbiq edilə bilər. Microsoft üzrə nümayəndəsiniz Flex Allowance-ı müqavilənizə necə tətbiq etmək barədə ətraflı məlumat təqdim edəcəkdir.

Sizə Flex Allowance təyin edilməsi üçün aşağıdakı şərtlər tətbiq edilir:

- **Proaktiv Kreditlər və ya Fərdi Proaktiv Xidmətlər:** Flex Allowance imkanının 20%-nə və ya 50 000 ABŞ dolları məbləğinə qədər hissəsi Proaktiv kreditlər və ya Fərdi Proaktiv Xidmətlərin satın alınmasına tətbiq edilə bilər.
- **İllik paylanma:** Flex Allowance illik olaraq ayrılır və Flex Allowance imkanının tətbiq edildiyi bütün xidmətlər tətbiq olunan illik müddət ərzində istifadə edilməlidir.
- **Uğurun idarəedilməsi Xidmətləri:** Burada təsvir edildiyi kimi Flex Allowance Xidmət çatdırılmasının idarə edilməsi xidmətləri üçün istifadə edilə bilməz.
- **Xidmətlərin Mübadiləsi:** Əgər siz Flex Allowance ilə bir xidmət növünü sifariş vermisinizsə və onu başqa xidmət növünə dəyişmək istəyirsinizsə, mövcud olan hallarda və xidmət çatdırma resursu ilə razılaşıdırılmaqla, eyni qiyməti alternativ xidmətə tətbiq edə bilərsiniz.
- **Paylanmanın son tarixi:** Bütün mövcud Flex Allowance güzəştləri müqavilənin müddətinin bitməsinə qədər təyin edilməlidir və ya əks halda müsadirə ediləcəkdir.

2.3 Microsoft Unified Enterprise dəstək xidmətlərinin təsviri

Bu bölmədə sizin dəstək xidmət paketinizi təşkil edən elementləri təsvir edilir. Bundan əlavə, İlkin Paketinizə və ya müqavilənin qüvvədə olma müddəti ərzində xidmətlər də göstərilmişdir. İlkin paketin bir hissəsinə proaktiv xidmətlərə, Vacib Tapşırıqlar üzrə Xidmətlərə, genişləndirilmiş həll xidmətlərinə və/yaxud İlkin Paketinizə Fərdi proaktiv xidmətləri əlavə etmək üçün ("+" ilə işarələnmişdir) istifadə edilən flex allowance (dəyişən qrafikə görə müavinət) daxildir. İlkin Paketə bu bölmədə "✓" kimi göstərilmiş xidmətlər daxildir. Dəstək xidmətlərimizə daxildir:

- **Proaktiv Xidmətlər:** Bu xidmətlər Microsoft mühitində problemlərin qarşısını almağa kömək edir və resursların mövcudluğunu və müvafiq İş Orderinin müddəti ərzində çatdırılmasını təmin etmək üçün planlaşdırılır. Aşağıdakı Proaktiv Xidmətlər aşağıda göstərilən və İş Orderinizdə təsvir edilən qaydada mövcuddur. Yerində çatdırma bütün xidmətlər və bütün coğrafi yerlər üçün mövcud olmaya bilər. Yerində xidmət kimi xüsusilə satılmadığı yaxud yazılı və ya əlavə ödənişlə təmin edilməsi razılaşdırılmadığı halda çatdırma uzaqdan mümkün olacaqdır.
- **Planlaşdırma Xidmətləri:** Bu xidmətlər sizin arzuladığınız nəticələr əsasında bərpa, təkmilləşdirmə, miqrasiya, istifadə və həllin icrası işlərinizi planlamaqda kömək etmək üçün cari infrastrukturunuzun, verilənlərinizin, tətbiqetmə və təhlükəsizlik mühitinizin qiymətləndirmələrini və təhlillərini təmin edir.

Cədvəl 2 – Planlaşdırma xidmətlərinin növləri

| Planlaşdırma xidmətlərinin növləri | Planlaşdırma |
|---|--------------|
| <ul style="list-style-type: none"> • Konseptin sübutu: Bu fəaliyyət müştəriyə təklif edilmiş texniki həllin texniki-iqtisadi əsaslandırmasını qiymətləndirmə imkanı verən sübutu təmin etməyi hədəfləyir. Sübut işlək prototiplər, sənədlər və dizaynlar formasında ola bilər, lakin onlar istehsal üçün hazır formada çatdırılanlar şəklində olmur. | + |
| <ul style="list-style-type: none"> • Arxitektura xidmətləri: Microsoft mütəxəssisinin rəhbərlik etdiyi bir sıra müzakirələr kimi strukturlaşdırılmış iştirak. Mütəxəssislərimiz müştərilərlə işləyərək biznes tələblərini xüsusi hazırlanmış və tətbiqin uğurunu sürətləndirəcək olan həll quruluşuna çevirəcək. Bu müzakirələrə texniki tələblərin qiymətləndirilməsi, mövcud arxitektura dizaynının yoxlanması və həll quruluşunun ən yaxşı təcrübələrinə dair təcrübəli texniki fikirlərin təqdim edilməsi daxil ola bilər. Bu proses, verilən məqsəd və vəzifələrə uyğun olan və istehsalın tətbiqi mərhələsi üçün mühüm istinad sənədi kimi çıxış edən texniki həll dizaynını yaratmaq üçün nəzərdə tutulub. | + |

+ - Satın alın bilən əlavə xidmət.

Tətbiqetmə xidmətləri

Tətbiqetmə xidmətləri Microsoft texnoloji həllərinin dizaynı, istifadəsi, miqrasiyası, təkmilləşdirilməsi və tətbiqini sürətləndirmək üçün qısamüddətli texniki və layihə idarəetmə təcrübəsini təmin edir.

Cədvəl 3 – İcra xidmətlərinin növləri

| İcra xidmətlərinin növləri | Planlaşdırma |
|---|--------------|
| <ul style="list-style-type: none"> • İşə Başlama Xidmətləri: İstifadə, miqrasiya, təkmilləşdirmə və ya funksiyaların inkişafı ilə bağlı qısamüddətli yardım göstərir. Buraya Microsoft məhsullarından istifadə edən | + |

| İcra xidmətlərinin növləri | Planlaşdırma |
|---|--------------|
| konsepsiya sübutu və ya istehsal üzrə iş yükünün planlaşdırılması və yoxlanması daxildir. | |

+ - *Satın alınma bilən əlavə xidmət.*

Texniki dəstək xidmətləri

Texniki Dəstək xidmətləri Microsoft mühitində problemlərin qarşısını almağı hədəfləyir və səciyyəvi olaraq resursun əlçatanlığını təmin etmək üçün xidmətlərin göstərilməsindən öncə planlaşdırılır.

Cədvəl 4 – Texniki xidmətlərin növləri

| Texniki xidmətlərin növləri | Planlaşdırma |
|---|--------------|
| <ul style="list-style-type: none"> Tələbə görə qiymətləndirmə: Microsoft texnologiyalarının tətbiqini təhlil etmək üçün jurnal təhlillərindən istifadə edən onlayn avtomatlaşdırılmış qiymətləndirmə platforması. Tələbə görə qiymətləndirmələr məhdud texnologiyaları ehtiva edir. Tələbə görə qiymətləndirmə xidmətindən istifadə etmək üçün bu qiymətləndirmə xidmətindən istifadə adekvat məlumat limitləri olan aktiv Azure xidmətinə ehtiyacınız var. Microsoft xidmətin ilkin qurulmasını mümkün etmək üçün kömək xidməti təmin edəcəkdir. Tələbə görə Kömək ilə birgə və əlavə xidmət haqqı ödəməklə yerində (iki günədək) və ya uzaqdan (bir günədək) işləyən Microsoft resursu məlumatın təhlilində və xidmət müqaviləsinə əsasən bərpa tövsiyələrinə üstünlük verməklə köməklik göstərir. Nəzərə alın ki, yerində qiymətləndirmələr dünyanın hər yerində mövcud olmaya bilər. | ✓ |
| <ul style="list-style-type: none"> Qiymətləndirmə proqramı: Bu qiymətləndirmədə Microsoft texnologiyalarının dizaynı, texniki tətbiqetmə əməliyyatları və ya dəyişiklik idarəetməsinin Microsoft tərəfindən tövsiyə edilən təcrübələrə qarşı dəyərləndirilir. Qiymətləndirmənin sonunda, Microsoft resursu problemləri düzəltmək və düzəliş planını əhatə edən iş mühitinizin texniki qiymətləndirmə hesabatını təmin etmək üçün birbaşa sizinlə işləyəcəkdir. | + |
| <ul style="list-style-type: none"> Oflayn Qiymətləndirmə: Bu xidmət uzaqdan və ya sizin iş yerinizdə Microsoft resursu tərəfindən toplanan məlumatlarla Microsoft texnologiyasının tətbiqinin avtomatlaşdırılmış qiymətləndirilməsini təmin edir. Toplanan məlumatlar lokal alətlərdən istifadə edərək Microsoft tərəfindən təhlil olunur və biz sizi təhlil nəticələri hesabatı və bərpa ilə bağlı tövsiyələrlə təmin edirik. | + |
| <ul style="list-style-type: none"> Proaktiv monitoring: Bu xidmət serverdə baş verən hadisələrin idarə edilməsi proseslərinin icrası məqsədilə texniki əməliyyatların yoxlanması üçün alət və tövsiyələri çatdırır. Bu | + |

| Texniki xidmətlərin növləri | Planlaşdırma |
|--|--------------|
| <p>sizə hadisə matrisləri yaratmaq, mühüm hadisə yoxlamaları keçirmək və mühəndislər komandasının tərtibinə kömək edir.</p> | |
| <ul style="list-style-type: none"> • Proaktiv əməliyyat proqramları (POP): Bu xidmət Microsoft-un tövsiyə olunan təcrübələrinə uyğun olaraq planlama, dizayn, icra və ya istismar proseslərinizlə bağlı sizin heyətinizlə baxış təmin edir. Baxış Microsoft resursu vasitəsilə ya iş yerində, ya da distant şəkildə aparılır. | + |
| <ul style="list-style-type: none"> • Xidmət kimi Risk və Sazlığın Qiymətləndirilməsi Proqramı (Xidmət kimi RAP): Bu xidmət Microsoft texnologiyalarının tətbiqinin uzaqdan toplanmış məlumatla birgə avtomatlaşdırılmış qiymətləndirilməsini təmin edir. Microsoft toplanmış məlumatları təhlil edərək, bərpa tövsiyələri olan nəticə hesabatı yaradır. Bu xidmət yerində və ya uzaqdan çatdırma ilə əldə edilə bilər. | + |

✓ - İlk Paketinizin bir hissəsi kimi daxil edilmişdir.

+ - Satın alına bilən əlavə xidmət.

Optimallaşdırma Xidmətləri

Optimallaşdırma Xidmətləri müştərilərə texnologiya investisiyalarından optimal istifadəyə nail olmaqda kömək etməyi hədəfləyir. Bu xidmətlərə bulud xidmətlərinin uzaqdan idarəedilməsi, son istifadəçilər tərəfindən Microsoft məhsulunun imkanlarının qəbul edilməsini optimallaşdırma və davamlı təhlükəsizlik və şəxsiyyətin qorunmasını təmin etmə daxil ola bilər.

Cədvəl 5 – Optimallaşdırma xidmətlərinin növləri

| Optimallaşdırma xidmətinin növləri | Planlaşdırma |
|--|--------------|
| <ul style="list-style-type: none"> • Qəbul xidmətləri: Qəbulla bağlı dəstək xidmətləri sizə təşkilatınızın Microsoft texnologiyalarının salın alınması ilə əlaqəli dəyişikliklərdə düzəliş etmək, yoxlamaq və optimallaşdırmaq imkanını qiymətləndirməklə kömək edən xidmətləri təmin edir. Buraya dəyişikliklərin insanlarla bağlı strategiyasının qəbulunun inkişafı və icrasında dəstək daxildir. Müştərilər qəbul proqramlarının dəstəklənməsi üçün mütəxəssis rəyi, biliklər və Microsoft tərəfindən tövsiyə edilən təcrübələr kimi resurslara çıxış əldə edir. | + |

| Optimallaşdırma xidmətinin növləri | Planlaşdırma |
|---|--------------|
| <ul style="list-style-type: none"> • İnkişafa Yönelmiş Xidmətlər: Heyətinizə Microsoft texnologiyalarından istifadə etməklə qurulmuş proqramları yaratmaq, istifadə etmək və dəstəkləməyə kömək etmək üçün xidmətlər təklif edirik. Bu xidmətlərə daxildir: <ul style="list-style-type: none"> ○ DevOps Bacarıqların Qiymətləndirilməsi: Müştərilərə proqram təminatının buraxılış müddəti boyunca mövcud imkanları anlamağa və Microsoft DevOps təcrübələri əsasında təkmilləşdirmə imkanlarını tez müəyyənləşdirməyə kömək edən qiymətləndirmə. ○ İnkişafa dəstəklə bağlı kömək: Microsoft inkişaf alət və texnologiyalarına diqqət yetirərək Microsoft texnologiyalarını Microsoft platformasında birləşdirən tətbiqlərin yaradılması və inkişafı ilə bağlı kömək edir. İş Orderinizdə qeyd edilmiş saat sayına görə satılır. ○ İstehsalçılar üçün Platforma Təvsiyələri: İnkişaf sürətini, bulud texnologiyalarının tətbiqini və rəqəmsal transformasiyanı sürətləndirmək üçün Microsoft istehsalçı platformasının tam potensialından istifadəyə kömək edəcək ən yaxşı təcrübələri təqdim edir. Bu, İş Orderinizdə qeyd edilmiş saat sayına görə satılır. | + |
| <ul style="list-style-type: none"> • IT Xidmətlərinin İdarəedilməsi: Müasir IT xidmət idarəetməsi xidmətləri novatorluq, tələblərə uyğunlaşma, keyfiyyət və əməliyyat xərclərinin təkmilləşdirilməsinə imkan verən müasir xidmətlərin idarə olunmasından istifadə etməklə köhnəlmiş IT mühitini inkişaf etdirməyə yardım etmək üçün nəzərdə tutulmuşdur. Monitoring, tətbiq və ya xidməti buluda köçürən zaman hadisələrin idarə edilməsi və ya xidmət mərkəzi proseslərinin bulud əsaslı xidmətlər dinamikasını idarə etmək məqsədilə optimallaşdırılmasını təmin etmək üçün bu xidmətləri uzaqdan və ya yerində məsləhət sessiyaları və ya təlimləri vasitəsilə çatdırıla bilər. IT Xidmətlərinin idarə edilməsi xidmətləri əlavə xidmət haqqı ilə təmin edilə bilən dəstək xidmətlərinin fərdiləşdirilmiş proqram elementi ola bilər və İş Orderinizdə göstərilə və ya istinad edilə bilər. | + |
| <ul style="list-style-type: none"> • Təhlükəsizlik Xidmətləri: Microsoft təhlükəsizlik həllərinə dörd fəaliyyət sahəsi daxildir: bulud təhlükəsizliyi və eyniliyi, mobillik, gücləndirilmiş məlumat qoruması və təhlükəsiz infrastruktur. Təhlükəsizlik xidmətləri müştərilərə IT infrastrukturlarını, tətbiqlərini və məlumatlarını daxili və xarici təhlükələrdən necə qorumalı və onları necə yaxşılaşdırmalı olduqlarını anlamağa kömək edir. Bu xidmətlər əlavə xidmət haqqı ilə təmin edilə bilən dəstək xidmətlərinin fərdiləşdirilmiş proqram elementi ola bilər və İş Orderinizdə göstərilə və ya istinad edilə bilər. | + |

+ - *Satın alınmış əlavə xidmət.*

Tədris xidmətləri

Tədris xidmətləri dəstək heyətinizin texniki və iş bacarıqlarını iş yerində, onlayn və ya tələbat üzrə təlimatlar vasitəsilə artırmağa təlimlər təmin edir.

Cədvəl 6 – Tədris xidmətinin növləri

| Tədris xidmətinin növləri | Planlaşdırma |
|---|--------------|
| <ul style="list-style-type: none"> • Tələbə görə tədris: Onlayn təlim materialları və onlayn laboratoriyalara Microsoft tərəfindən hazırlanan emalatxana laboratoriyalarının rəqəmsal platformasından çıxış. | ✓ |
| <ul style="list-style-type: none"> • Onlayn konfrans: Onlayn və ya uzaqdan çatdırılan və geniş dəstək seçimi və Microsoft texnoloji mövzuları əsasında Microsoft tərəfindən hazırlanan canlı tədris sessiyalarına çıxış. | ✓ |
| <ul style="list-style-type: none"> • Hakatonlar: Bu xidmət müştərilərə xüsusi biznes problemlərini effektiv şəkildə həll etmək üçün Microsoft texnologiyalarından istifadənin innovativ yollarını kəşf etməyə kömək edir. Buna real həyatdan və ya müştəriyə məxsus ssenarilərdən istifadə edən interaktiv, fəaliyyətə əsaslanan xidmətlər vasitəsilə nail olunur. Bu xidmətlər müştəriləri öz ehtiyaclarına kreativ həll yolları tapmaq üçün texnologiyalar üzrə mütəxəssislərlə davamlı və ardıcıl əməkdaşlığa təşviq edir. | + |
| <ul style="list-style-type: none"> • Texniki Yeniləmə Brifinqləri Hər buraxılışı istifadə edərkən müştəriləri bulud tətbiqlərinə ediləcək ən son əlavələr və yaxın gələcəkdə həyata keçiriləcək dəyişikliklər haqqında məlumatlandırmaq, daha məhsuldar olmaları üçün yeni bacarıqlardan istifadə etmələrinə və ya mövcud istifadənin əhatəsini bütün istifadəçilərə genişləndirmə blokerlərini aradan qaldırmağa təkan verən təkrarlanan brifinqlər. Microsoft mühəndisi tərəfindən uzaqdan çatdırılır. | + |
| <ul style="list-style-type: none"> • Söhbətlər: Bunlar adətən məhsul və dəstək mövzularında mühazirə və nümayiş şəklində bir günlük sessiyalar olaraq keçirilir. Real vaxt rejimində Microsoft resursu tərəfindən üz-üzə və ya onlayn formada çatdırılır. | + |

| Tədris xidmətinin növləri | Planlaşdırma |
|--|--------------|
| <ul style="list-style-type: none"> • Seminarlar: Təkmil səviyyəli, texniki təlim seminarı sessiyalarımız mühazirəçi, yaxud onlayn şəkildə Microsoft resursu tərəfindən çatdırılan, geniş dəstək seçimləri və Microsoft texnologiyası mövzularında əlçatandır. Seminarları iştirakçı əsasları ilə və ya Sifarişinizdə müəyyən edildiyi kimi təşkilatınıza xüsusi çatdırma kimi satın almaq mümkündür. Nəzərə alın ki, seminarlar müvafiq bildiriş və razılıqdan (və bəzi regionlarda əlavə yazılı icazədən) sonra qeydə alın bilər. Əlavə şərtlər və müddəalara baxın | + |

- ✓ - *İlkin Paketinizin bir hissəsi kimi daxil edilmişdir.*
- + - *Satın alın bilən əlavə xidmət.*

Əlavə proaktiv xidmətlər

Cədvəl 7 – Əlavə proaktiv xidmət növləri

| Əlavə proaktiv xidmət növləri | Planlaşdırma |
|---|--------------|
| <ul style="list-style-type: none"> • Fərdi proaktiv xidmətlər (texniki xidmət, optimallaşdırma və tədris xidmətləri): Bu xidmət müştəriyə bu sənəddə təsvir edilməyən şəkildə şəxsən və ya onlayn istiqamət verərək xidmət göstərmək üçün Microsoft resursları ilə əhatəli münasibət təmin edir. Bu tapşırıqlara texniki xidmət, optimallaşdırma və tədris növləri daxildir. | + |
| <ul style="list-style-type: none"> • Dəstəkçi Texnologiya Məsləhətçisi: Fərdiləşdirilmiş texnologiya qiymətləndirmə xidmətimiz müştəri biznes məqsədləri, eləcə də, bunlarla məhdudlaşmadan iş yükünün optimallaşdırılması, mənimsənilməsi və ya dəstəklənməsini təmin edir. Bu, Microsoft resursu tərəfindən çatdırılır və müştəri mühiti və biznes məqsədlərə uyğunlaşdırılmış plan və texniki rəhbərlik daxil edilə bilər. | + |

+ - Satın alınmış əlavə xidmət.

Cədvəl 8 – Digər proaktiv xidmət növləri

| Digər proaktiv | Planlaşdırma |
|---|--------------|
| <ul style="list-style-type: none"> Proaktiv kreditlər: Mübadilə edilmiş xidmətlərin Proaktiv kreditləri İş Orderindəki kreditdə ifadə edilmişdir. Siz bu sənəddə qeyd edildiyi kimi daha sonra Microsoft nümayəndəsi tərəfindən təyin edilmiş cari qiymətlərlə bir və ya daha çox müəyyən edilmiş əlavə xidmətlər üçün bu kreditlərlə dəyişdirə bilərsiniz. Əlavə xidmətləri seçdikdən sonra, biz bu xidmətin dəyərini kredit balansınızdan çıxacaq və yuvarlaqlaşdıracağıq. | + |

Reaktiv xidmətlər

Reaktiv xidmətlər Microsoft mühitinizdə problemləri həll etməyə kömək edir və adətən tələbə görə təmin edilir. Aşağıdakı reaktiv xidmətlər hazırda dəstəklənən Microsoft məhsulları və onlayn xidmətlər üçün tələb olunduqda, daxil edilir (İş Orderində əksi göstərilmədiyi halda). Nəzərə alın ki, bütün reaktiv dəstəklər uzaqdan təmin ediləcəkdir.

Cədvəl 9 – Reaktiv xidmət növləri

| Reaktiv xidmət növləri | Planlaşdırma |
|--|--------------|
| <ul style="list-style-type: none"> Məsləhətli Dəstək: Microsoft texnologiyalarının xüsusi elementlərini ən yaxşı şəkildə konfigurasiya etmək və ya istifadə etmək üçün kömək və ya təlimata daxil olun. Məsləhətli Dəstəyimiz ümumi konfigurasiya xətalarının qarşısını almağa və komponentlərinizin, eləcə də xidmətlərinizin performansını yaxşılaşdırmağa kömək edən Microsoft texnologiya komponentlərindən istifadə üçün ən yaxşı təcrübələr haqqında məsləhətlər, tövsiyələr və məlumatlar təqdim etməkdədir. Qeyd etmək lazımdır ki, bizim məsləhət xidmətlərimiz memarlıq dizaynı, həllin hazırlanması və ya fərdiləşdirməni əhatə etmir. Bu xidmət e-poçt, söhbət və ya telefon vasitəsilə biliyə əsaslanan məqalələrlə və məntiqli formada ən yaxşı səylər göstərilərək təmin edilir. Məsləhətli dəstək hər insident üçün maksimum 6 saata qədər məhdudlaşır. | ✓ |
| <ul style="list-style-type: none"> Problemin həlli üzrə dəstək: | ✓ |

| Reaktiv xidmət növləri | Planlaşdırma |
|---|--------------|
| <p>Problemin həlli üzrə dəstək xidmətləri Microsoft məhsulları üçün nəzərdə tutulduğu şəkildə işləməyən xüsusi problemləri, xəta mesajlarını və ya funksionallığı sazlanmasına kömək etmək üçün nəzərdə tutulmuşdur.</p> <p>Bu xidmətlərə daxil olmaq üçün siz hadisə ilə bağlı sorğu yaratmalısınız. Siz telefonla və ya onlayn sorğu göndərməklə hadisəni başlada bilərsiniz. Nəzərə alın ki, müvafiq onlayn xidmətlər dəstək portalında əhatə olunmayan xidmətlər və məhsullar üçün dəstək sorğuları Microsoft onlayn xidmətlər portalında idarə olunur və Əlavə A-da göstərilən ciddilik səviyyələrinə tabedir..</p> <p>Problemin kəskinlik səviyyəsi Microsoft daxilində cavab səviyyələrini, ilkin təxmini cavab vaxtlarını və öhdəlikləriniz müəyyən edir. Siz biznesin təşkilatınıza olan təsiri və bizimlə məsləhətləşməklə bağlı məsuliyyət daşıyırsınız və Microsoft müvafiq kəskinlik səviyyəsini təyin edir. Biznes təsir tələb etdiyi zaman problemin qüvvədə olma müddətində siz kəskinlik səviyyəsinin dəyişdirilməsini tələb edə bilərsiniz.</p> <p>Məsləhətli Dəstəyimiz ümumi konfigurasiya xətlərinin qarşısını almağa və komponentlərinizin, eləcə də xidmətlərinizin performansını yaxşılaşdırmağa kömək edən Microsoft texnologiya komponentlərindən istifadə üçün ən yaxşı təcrübələr haqqında məsləhətlər, tövsiyələr və məlumatlar təqdim etməkdədir. Qeyd etmək lazımdır ki, bizim məsləhət xidmətlərimiz memarlıq dizaynı, həllin hazırlanması və ya fərdiləşdirməni əhatə etmir. Bu xidmət e-poçt, söhbət və ya telefon vasitəsilə biliyə əsaslanan məqalələrlə və məntiqli formada ən yaxşı səylər göstərilərək təmin edilir.</p> <p>Sorğunuza əsasən biz çoxsaylı satıcıların cəlb olunduğu məhsul problemlərini həll etməyə kömək kimi üçüncü tərəf texnologiya təchizatçıları ilə əməkdaşlıq edirik. Bununla belə, məhsulunu dəstəkləmək üçüncü tərəfin məsuliyyətidir.</p> <p>“Birinci zəng cavabı” termini telefon və ya e-poçt vasitəsilə ilkin qeyri-avtomatik əlaqə deməkdir. Kəskinlik tərifləri və Microsoft tərəfindən təxmini ilkin cavab saatları aşağıdakı hadisəyə cavab cədvəlində təfəssilatlı şəkildə verilib.</p> <p>*Daha ətraflı məlumat üçün Əlavə A-da Reaktiv Dəstək Hadisəsinin Kəskinlik Səviyyəsi cədvəlinə baxın</p> | |
| <ul style="list-style-type: none"> • Reaktiv dəstəyin idarə edilməsi: <p>Reaktiv dəstək idarəetməmiz dəstək xidmətinin çatdırılmasının vaxtlı-vaxtında olması və yüksək keyfiyyətini təmin etmək üçün dəstək təmin edir. Uğurun İdarəedilməsi Xidmətləri bütün dəstək sorğularında Reaktiv dəstəyin idarə edilməsi üçün istifadə ediləcəkdir.</p> <p>Hadisənin şiddət səviyyələri haqqında daha ətraflı məlumat üçün Əlavə A-dakı Hadisəyə cavab cədvəllərinə nəzər salın. Kəskinliyi C olan problemlər üçün xidmətlər sorğulandıqda yüksəliş yeniləmələri Microsoft Resursu tərəfindən iş</p> | ✓ |

| Reaktiv xidmət növləri | Planlaşdırma |
|---|--------------|
| <p>saatları ərzində müştərinin sorğusuna əsasən təmin edilir. Kəskinlik 1 və Kəskinlik A dərəcəsində olan hadisələr üçün artırılmış gərginlik prosesi avtomatik icra olunur. Təyin edilmiş Microsoft resursu bundan sonra sizi status yeniləmələri və fəaliyyət planı ilə təmin etməklə davamlı texniki prosesin təmin edilməsi üçün məsuliyyət daşıyır.</p> <p>Qeyri-iş saatları üçün əlavə kompensasiya almaq məqsədilə siz əlavə Reaktiv dəstəyin idarə edilməsi saatları satın ala bilərsiniz.</p> | |
| <ul style="list-style-type: none"> • Kök səbəbin təhlili: <p>Əgər hadisə bağlanmazdan öncə bunu açıq şəkildə tələb etsəniz, biz bir qəza və ya bir-biri ilə bağlı bir neçə problemin potensial səbəblərini ətraflı şəkildə təhlil edəcəyik. Jurnal faylları, şəbəkə ciğirləri və ya digər diaqnostik məlumatların təmin edilməsində siz Microsoft ilə əməkdaşlıq edəcəksiniz. Nəzərə alın ki, Kök səbəbin təhlili yalnız müəyyən Microsoft texnologiyalarında mövcuddur və bunun üçün əlavə xidmət haqqı alına bilər.</p> | + |
| <ul style="list-style-type: none"> • Reaktiv dəstəyin idarə edilməsinə əlavə: <p>Siz Proaktiv dəstəyin idarə edilməsini qəbul etmək üçün əlavə saatlar satın ala bilərsiniz. Resurslarımız uzaqdan idarə ediləcək və yazılı şəkildə razılaşdırılmış saat qurşağına əsasən iş saatları ərzində çatdırılacaqdır. Bu xidmət ingilis dilində təmin edilir və mümkün olduqda sizin ana dilinizdə təmin edilə bilər. Nəzərə alın ki, bu xidmət də Microsoft resurslarının mövcudluğundan asılıdır.</p> | + |

✓ - *İlkin Paketin bir hissəsi kimi daxil edilmişdir.*

+ - *Satın alın bilən əlavə xidmət.*

Uğurun İdarəedilməsi Xidmətləri

Cədvəl 10 – Uğurun İdarəedilməsi Xidmətləri

| Uğurun İdarəedilməsi Xidmətləri | Planlaşdırma |
|--|--------------|
| <ul style="list-style-type: none"> • Uğurun İdarəedilməsi Xidmətləri: Əgər burada və ya İş Orderinizdə başqa hal nəzərdə tutulmayıbsa, bu xidmətlər müqavilənizə daxil edilir. Uğurun idarə edilməsi xidmətləri rəqəmsal şəkildə və ya xüsusi müştəri hesab menecerləri tərəfindən təmin edilir. Bu resurslar uzaqdan və ya sizin ofisinizdə yerində xidmət göstərə bilər. <p>* Uğurun İdarəedilməsi Xidmətləri və onların nəticələri haqqında daha ətraflı məlumat əldə etmək üçün Əlavə B-yə nəzər salın.</p> | ✓ |

- ✓ - *İlkin Paketin bir hissəsi kimi daxil edilmişdir.*
- + - *Satın alınmaqla əlavə xidmət.*

2.4 Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər

İlkin Paketin bir hissəsi kimi təmin edilmiş xidmətlərə əlavə olaraq və ya əlavə xidmətlərin özü kimi aşağıdakı əlavə Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər satın alınmaqla əlavə xidmət. Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər: əlavə xidmət haqqı ilə təmin edilir və İş Tapşırığınızda Qoşma kimi göstərilə bilər.

Cədvəl 11 - Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər

| Xidmət | Planlaşdırma |
|---|--------------|
| <p>• Azure Platform üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər ("Azure Platform üçün MCS") və Azure Platform Plus üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər ("Azure Platform Plus üçün MCS"); əvvəllər "Azure Engineering Direct (AED)" kimi tanınırdı:</p> <p>Ümumi baxış və ehtiva</p> <p>Azure Platform üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər (bundan sonra "Azure Platform üçün MCS" adlandırılacaq) və Azure Platform Plus üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər (bundan sonra "Azure Platform Plus üçün MCS" adlandırılacaq) müştərinin Microsoft Azure istehsal mühiti üçün təkmilləşdirilmiş dəstək təmin edir ki, bura birbaşa Azure Services mühəndis komandasına prioritet şəkildə daxil olmaq imkanı verir.</p> <p>Azure Platform üçün MCS və Azure Platform Plus üçün MCS-in məqsədi Azure Platform üçün MCS komandasının güclü texniki bacarıqlar toplusu, müştəri haqqında dərin biliklər və əsas Azure mühəndislik təşkilatında iştirak etmək bacarığı vasitəsilə qeydiyyatdan keçmiş Azure xidmətlərindən istifadə nəticəsində müştərinin gəlir əldə etməsinin sürətləndirilməsidir. Bu, Azure Platform üçün MCS və Azure Platform Plus üçün MCS-ə mühəndislik çərçivəsində müştərinin müdafiə etmək və onların texniki iş ehtiyaclarını daha yaxşı qarşılamaq üçün uyğunlaşdırılmış təcrübə təqdim etmək imkanı verir.</p> <p>Bu genişləndirilmiş xidmət i) Əlavə A-da göstəriləndiyi kimi lisenziyalaşdırma qeydiyyatı və müqavilələrinə əsasən; və ii) bu İş Tapşırığının İcrası Müddəti ərzində yalnız İş Tapşırığının A Əlavəsində müəyyən edilmiş və müştəri və ya müştərinin filialı tərəfindən satın alınan etibarlı lisenziyalı, kommersiya baxımından buraxılmış və ümumiyyətlə mövcud Microsoft Azure məhsulları və bulud xidmətləri abunəlikləri üçün əlçatan olacaq. Belə məhsul və abunəliklərə Dəstəyin Başlama Tarixindən etibarən Müştərinin filialı olmayan hansısa tərəfin aldığı məhsul və abunəliklər (burada sonradan "Qeydiyyatlı abunəliklər") daxil deyil.</p> <p>Microsoft Unified şirkətinin bu genişləndirilmiş dəstək xidməti üçün rüsumları müştərinin etibarlı lisenziyalı, kommersiya baxımından buraxılmış və ümumiyyətlə mövcud Microsoft Azure məhsulları və müştərinin İş Tapşırığında təsvir olunduğu kimi Dəstək Müddəti üçün müştərinin Microsoft Unified Olduqca Vacib Tapşırıqlar üzrə</p> | + |

| Xidmət | Planlaşdırma |
|---|--------------|
| <p>Xidmətlər rüsumlarını hesablamaq üçün İş Tapşırığının A Əlavəsində (birlikdə "Qiymətləndirilmiş Məhsul Xərcləri") qeyd edildiyi kimi Azure bulud xidmətləri abunəlikləri üçün hər il ümumi dəyərlə yanaşı çoxmərhələli tarif strukturuna əsaslanır.</p> <p>Müqavilənin icrası zamanı Müştərinin Qiymətləndirilmiş Məhsul Xərcləri 60 000 000 (altmış milyon) ABŞ dollarına bərabərdirsə və ya ondan artıqdırsa və ya müştəri İş Tapşırığında təfərrüatlı şəkildə genişləndirilmiş xüsusiyyətin aşağı qiymətini ödəməyi seçirsə, müştəri "Bütün Azure Platform üçün MCS və Azure Platform Plus üçün MCS Müştəriləri üçün Təmin Edilən Xüsusiyyətlər" və "Azure Platform Plus üçün MCS Xüsusiyyətləri" (bundan sonra "Azure Platform Plus üçün MCS Müştəriləri" adlandırılacaq) bölməsində sadalanan bütün xüsusiyyətlər üçün tam müqavilə müddəti ərzində ödəniş etmək hüququna malikdir. Bütün digər müştərilər yalnız "Bütün Azure Platform üçün MCS və Azure Platform Plus üçün MCS Müştəriləri üçün Təmin Edilən Xüsusiyyətlər" bölməsində sadalanan xüsusiyyətlərdən istifadə etmək hüququna malikdir.</p> <p>Qəbul və əhatə dairəsində olan məhsullar</p> <p>Azure Platform üçün MCS müştərinin Qeydiyyatlı Abunəliklərini işə salmaq üçün İş Tapşırığının ilk altmış (60) günü ərzində müştəri və müştərinin müştərilərlə iş üzrə meneceri (CSAM) ilə işləyəcək. Müştərinin ilkin qəbulu sənədləri müqavilənin icrasından sonra on dörd gün ərzində müştəriyə təyin edilmiş CSAM ilə tərəfdaşlıqda tam şəkildə tamamlanmalıdır ki, iş vaxtında adaptasiya olunsun və tanış olsun, müştəri də aşağıda təsvir olunduğu kimi reaktiv Azure Platform üçün MCS imkanları - "Sürətli Ekspert Cavabı" və "Hadisələrin Təkmilləşdirilmiş şəkildə İdarə Edilməsi" imkanlarını əldə etsin.</p> <p>İlk altmış gün ərzində fəaliyyətlər müştərinin biznes və texniki ehtiyacları haqqında biliklər yaratmaq üçün qəbul və tanışlıqla məhdudlaşdırılır. Azure Platform üçün MCS komandasının müştərinin məqsədləri, biznesi, layihələri və iş mühiti haqqında bu bilikləri əldə etməsi üçün müştəri tələb olunduqda sənədləri təqdim etməli və müqavilə müddətinin ilk 60 (altmış) günü ərzində qəbul fəaliyyətlərində iştirak etməlidir.</p> <p>Bu təkmilləşdirilmiş dəstək xidməti üçün əhatə dairəsi olmayan texnologiyalara US Gov Clouds, Azure China Cloud ("Mooncake"), Azure Media Services, Azure Stack, Azure Billing, Azure Maps, Azure StorSimple, GitHub AE, Universal Print, M365 üçün sınaq Bazası və ya Microsoft Mesh daxildir, lakin bununla məhdudlaşmır.</p> <p>Bütün Azure Platform üçün MCS və Azure Platform Plus üçün MCS Müştəriləri üçün Təmin Edilən Xüsusiyyətlər:</p> <p>Hadisələrin Sürətli Həlli: Bu imkanların məqsədi həll üçün vaxtı sürətləndirmək və Azure insidentləri baş verdiyi təqdirdə müştərilərə göstərilən xidmət keyfiyyətini artırmaqdır. Azure Platform üçün MCS təmiri ön plana çəkmək və tətbiqi sürətləndirmək üçün məhsul mühəndisliyi ilə müştərilərin real ehtiyaclarını dəstəkləyəcək və asanlaşdıracaq.</p> <p><u>Sürətli Ekspert Cavabı</u> Bu imkan, bulud xidməti təcrübəsi və yumşaldılma müddətini azaltmağa yönəlmiş idarəetmə ilə Azure Platform üçün MCS dəstək mühəndisləri</p> | |

| Xidmət | Planlaşdırma |
|--|--------------|
| <p>tərəfindən sürətli reaksiya və prioritetləşdirmə üçün kritik vəziyyətlə bağlı insidentləri cəld istiqamətləndirmək yolu ilə müştərinin Microsoft Azure komponentləri üçün sürətləndirilmiş təkmil reaktiv dəstəyi təmin edir. Bu mühəndislər müştərinin Qeydiyyatlı abunəliklərinə təsir edən hadisəni həll etmək üçün əlavə texniki resurslara ehtiyac olub-olmadığını qiymətləndirəcək və müəyyən edəcək və lazım gələrsə, cəld şəkildə məsələni Azure Platform üçün MCS mühəndislik xidmətlərinə yönləndirəcək və hadisə ilə bağlı tələb edilən qaydada dərhal yardım üçün məhsul qrupu daxilində əlavə müvafiq xidmət mühəndisləri qruplarını cəlb edəcək. Müştərinin kəskinlik səviyyəsi B və C olan Azure hadisələri də Azure ekspertləri tərəfindən daha sürətli həll edilməsi üçün birbaşa Azure Platform üçün MCS dəstək mühəndislərinə yönləndirilir. Bu xidmətləri əldə etmək üçün müştəri müvafiq bulud xidməti portalı və ya telefon və ya çat vasitəsilə Problemin Həlli üzrə Dəstək (PRS) hadisəsini təqdim etməlidir. Müştərinin Azure komponentləri üçün kəskinlik səviyyələri və problemin həlli üzrə dəstək üçün cavab vaxtlarına A Əlavəsində verilən cədvəldə baxın. Bu vaxtlar hər hansı gözlənilən İlk Paket dəstəyi cavab vaxtlarını əvəz edir.</p> <p><u>Böhran Vəziyyətinin Təkmilləşdirilmiş İdarəolunması</u> Hadisənin Genişlənmiş İdarəetməsi xidməti bütün Kəskinlik səviyyəsi 1 və ya Kəskinlik səviyyəsi A olan Azure Platform üçün MCS Problemin Həlli üzrə Dəstək sorğuları üçün 24x7x365 rejimində mövcuddur. Bu resurslar texniki həll resurslarına əlavə olaraq təyin edilir və vaxtında həllər və yüksək keyfiyyətli dəstək xidməti göstərmək üçün bütün Azure Platform üçün MCS müştərisinin kritik hallarda dəstək hadisələrinə nəzarət etməkdən məsuldur. Hadisənin Təkmilləşdirilmiş İdarəolunması komandası müştəriyə tezlik statusu, irəliləyişlə bağlı yeniləmələr və fəaliyyət planı təqdim etməklə davamlı texniki gedişat barədə məlumatlandırmanı təmin edəcək.</p> <p><u>Mühəndislər tərəfindən Böhran Vəziyyətinin idarə edilməsi.</u> Azure Platform üçün MCS dəstək mühəndisləri hadisəni birbaşa Azure Platform üçün MCS mühəndislik komandalarına ötürdükdə, bu resurslar təsirin azaldılmasına daha tez vaxt sərf etmək üçün 7/24 mövcud olacaq. Azure Platform üçün MCS,Azure xidmət komandaları ilə tərəfdaşlıq edir və müştərini müasir böhran kommunikasiyası və idarəolunması ilə təmin etmək üçün mövzu üzrə ekspertlərin daha tez cəlb edilməsini təmin edir və Hadisələrin Genişlənmiş İdarəetməsi resursları ilə əlaqələndirir. Azure Platform üçün MCS dəstək mühəndisləri Azure Platform üçün MCS müqaviləsində əhatə olunan hadisələri Azure Platform üçün MCS-ə təqdim edə bilər.</p> <p><u>Azure Engineering vəkili.</u> Azure Platform üçün MCS müştəriləri blokdan çıxarmaq və təsiri daha qısa zamanda azaldılmaq üçün onların Azure üzərindəki izlərini başa düşməklə əsaslandırılmış Qeydiyyatlı Abunəliklər çərçivəsində layihələrdə müsbət nəticələr əldə etmək üçün müştərinin bulud əməliyyatları komandası ilə əlaqə saxlayacaq.</p> <p><u>Problemlərin idarə olunmasının təşkili.</u> Azure Platform üçün MCS qapalı dövrə təcrübəsi məqsədi ilə müştərinin infrastrukturunun dayanıqlığını və Azure platformasının sabitliyini yaxşılaşdırmaq məqsədyönlü təmir elementləri vasitəsilə ciddi</p> | |

| Xidmət | Planlaşdırma |
|---|--------------|
| <p>müştəri hadisələrinin təkrarlanmasının qarşısını almaq üçün müştəri və Azure xidmət qrupları ilə işləyəcək. Azure Platform üçün MCS yuxarıda qeyd olunan Kök Səbəbin Təhlili (RCA) xidmətini genişləndirir. Hadisənin həll edilməsindən sonrakı 7 (yeddi) təqvim günündən əvvəl açıq şəkildə tələb edildikdə, Azure Platform üçün MCS bir hadisənin potensial səbəbləri və ya müştərinin məhsulları və bulud abunələri ilə məhdudlaşan və digər müştərilərə təsir etməyən bir sıra əlaqəli problemlərin strukturlaşdırılmış təhlilini həyata keçirəcək. Müştəri jurnal faylları, şəbəkə cığıruları və ya digər diaqnostik məlumatların təmin edilməsində Microsoft ilə əməkdaşlıq etmək öhdəliyinə malikdir. Kök səbəbin təhlili (RCA) yalnız Kəskinlik səviyyəsi 1 və Kəskinlik səviyyəsi A olan istehsala təsir edən hadisələr üçün müştərinin uyğunlaşdırılmış Azure Platform MCS mühəndisi vasitəsilə sorğu əsasında əldə edilə bilər. Kök səbəbin təhlili (RCA) sorğu verildikdən və ya hadisənin nəticələrinin azaldılmasından sonrakı 10 (on) iş günü ərzində (hansı daha sonra gəlicə) təqdim olunacaq.</p> <p>Biznes nəticələrinin sürətləndirilməsi: Bu fəaliyyətlər sərmayə gəlirini (SG) yaxşılaşdırmaq məqsədi ilə müştərinin dəyərinin reallaşdırılmasını sürətləndirməyə kömək etmək üçün Azure ekosisteminə müştəri biznes məqsədlərini müəyyən edir.</p> <p><u>Proaktiv xidmət təkmilləşdirmə planlarının çatdırılması.</u> Azure Platform üçün MCS yaranan tendensiyaların təhlili vasitəsilə cari müştəri problemlərini həll etmək üçün Azure xidmət komandaları ilə əməkdaşlıqda müştəri ilə işləyəcək. Bu təhlil müştəri həllinin davamlılığı, təhlükəsizliyi, məhsuldarlığı və ya xərclərin optimallaşdırılması da daxil olmaqla, müxtəlif sahələrdə cəmləşə və müştərinin həyata keçirə biləcəyi tövsiyələrə səbəb ola bilər. O, həmçinin təhlilin fokusuna uyğun olaraq hadisə üzrə təlimlər, riskli infrastrukturun azaldılması və istehsaldan əvvəl sınaq zamanı dəstək kimi fəaliyyətləri əhatə edə bilər. On iki aylıq müddət ərzində 2 (iki) Xidmət təkmilləşdirmə planı (XTP) tələb oluna bilər.</p> <p><u>Ciddi Azure Tətbiqi layihələrində müştəriyə dəstək.</u> Azure Platform üçün MCS bütün Qeydiyyatlı abunəliklərdə dəyərin reallaşdırılmasını sürətləndirmək və Azure mövzusu üzrə müvafiq mütəxəssisləri cəlb etmə vaxtını minimuma endirmək, mümkün olduqda mühəndis blokerləri aradan qaldırmağa çalışaraq müştərinin mühüm Azure tətbiqi layihələrinin planlaşdırıldığı kimi işə salınmasını təmin etmək və üst səviyyəyə çatdırılmış hadisələrin həlli vaxtını azaltmaq üçün Microsoft-un müştəriyə uyğunlaşdırılmış digər rolları və Azure mühəndislik qrupları ilə əməkdaşlıq edəcək.</p> <p><u>Azure çatdırılma qrupları arasında fəaliyyətə icra edilə bilən ideyalar vermək və müştəri bilikləri və ekspertizanı dərinləşdirmək.</u> Bütün Qeydiyyatlı abunəliklər arasında Azure Platform üçün MCS dəstək göstərmə və məhsul üzrə qruplarını müştərinin biznes tələblərinə cavab vermək, hadisələrin nəticələrini daha tez azaltmaq və müştərinin ümumi Azure dəstək təcrübəsini təkmilləşdirmək məqsədi ilə uyğunlaşdırılmış təcrübə təmin etmək üçün müştərinin biznes və texniki ehtiyacları barədə maarifləndirəcək.</p> | |

| Xidmət | Planlaşdırma |
|---|--------------|
| <p><u>Müştərinin məsləhət töhfəsi.</u> Microsoft Azure xüsusiyyətləri və xidmətlərinin təkamülü ilə bağlı məlumat təqdim etmək üçün müştəri təşkilatının istifadə edə biləcəyi bir neçə kommunikasiya kanalları vasitəsilə imkanlar təqdim edir. Verilən töhfə birbaşa Microsoft daxilində xidmət mühəndislərinin rəhbərliyinə təqdim olunur. Azure Müştəri Təcrübəsi (CXP) komandası bu cüt töhfələr üçün imkanlarını əlaqələndirir. Azure Platform üçün MCS xidmətinin aktivləşdirilməsindən sonra CXP komandası rabitə kanalları yaratmaq üçün təyin edilmiş müştəri müvəffəqiyyət hesabı meneceri vasitəsilə müştərinin təşkilatı ilə əlaqə quracaq.</p> <p>Azure Platform Plus üçün MCS Xüsusiyyətləri: Bu xüsusiyyətlər yuxarıda müəyyən edilmiş kimi üçün MCS Plus Müştəriləri ilə məhdudlaşır. Yalnız bu tərifə uyğun olan və müştərinin İş orderində bu cür uyğunluqları göstərilən müştərilər bu xüsusiyyətləri əldə etmək hüququna malikdir.</p> <p><u>Platformaya nəzarət:</u> Azure Platform Plus üçün MCS həcm, göstəricilər (məsələn, gecikmə), əlaqə imkanları (məsələn, avtorizasiya xətalrı) və ya mövcudluqla bağlı xüsusi hədlərlə nəzarəti konfigurasiya etmək üçün 30 Azure xidmətindən müştərinin Azure izi və daxili telemetriya haqqında biliklərdən istifadə edir. Bəzi Azure xidmətləri istisna edilə bilər; müştəri qəbul zamanı Müştərilərlə İş üzrə Menecerdən (CSAM) və ya Azure Platform Plus üçün MCS komandasından əhatə olunan xidmətlərin siyahısını tələb edə bilər. Azure Platform üçün MCS müəyyən bir fəaliyyəti idarə edən Azure resursları toplusu kimi müəyyən edilən, qarşılıqlı razılaşdırılmış 7-yə (yeddi) qədər "Nəzarət ssenarisini" ehtiva edəcək. Nəzarətlər və təyin edilmiş həddlər üçün Microsoft Azure məxfi telemetriyasından istifadə edilir və müştəri ilə paylaşılmayacaq və onlara açıqlanmayacaq. Bu ssenarilər Azure Platform üçün MCS-in altmış günlük adaptasiyası dövründə müəyyən ediləcək. Müştəri müqavilənin icrasından sonra ilk 30 gün ərzində müəyyənləşmə prosesində tam iştirak etməli və tələb olunan bütün materialları təqdim etməlidir. Nəzarətlər sınaq müddəti bitdikdən sonra 30 gün ərzində sınaq üçün hazır olacaq. Nəzarət sınaqları tamamlandıqdan və Microsoft müştəriyə nəzarətin aktiv olduğunu bildirdikdən sonra, Azure Platform Plus üçün MCS yuxarıda müəyyən edilmiş "Mühəndisliyə əsaslanan böhran vəziyyətinin idarə olunması" funksiyası vasitəsilə Microsoft tərəfindən təyin edilmiş hədd əsasında işə salınan istənilən nəzarətlərə cavab vermək və yoxlamaq üçün 24/7 rejimində dəstək təmin edilir. Müştəri müəyyən edilmiş problem üçün dəstək sorğusu yaratmayıbsa, Azure Platform Plus üçün MCS komandası müştəridən təsirin azaldılması söylərini asanlaşdırmaq üçün dəstək sorğusu yaratmağı xahiş edəcək.</p> <p><u>Platforma nasazlıqlarının aradan qaldırılması:</u> Azure tərəfindən çoxsaylı müştərilərə təsir edən kimi müəyyən edilmiş və Azure portalında nasazlıq kimi elan edilmiş nasazlıq zamanı Azure Platform Plus üçün MCS müştərinin əvvəlcədən müəyyən edilmiş əlaqəli şəxslərinə vəziyyətdən xəbərdar olmaq və nasazlığın baş verməsi zamanı onlara necə təsir edə biləcəyi ilə bağlı təfərrüatları təmin etmək üçün onlara uyğunlaşdırılmış rabitə təmin edəcək. Azure Platform Plus üçün MCS müştərinin tələbi ilə lazım olduqda fərqli mövcudluq zonasına keçmək problemini həll etmə söyləri üzərində müştəri ilə işləyəcək.</p> | |

| Xidmət | Planlaşdırma |
|---|--------------|
| <p><u>Mühəndislik sahəsindəki böhranın idarə edilməsi üçün global "Məni anla" dəstəyi</u>": Yuxarıdakı bölmədə müəyyən edilmiş "Mühəndislik sahəsindəki böhranın idarə edilməsi" genişləndirilmiş global, müştəri yönümlü əhatə dairəsi əsas iş saatları xaricində daha uyğunlaşdırılmış və ardıcıl təcrübə təmin etmək üçün təmin edilmişdir. Bu genişləndirilmiş təcrübə müvafiq olaraq digər xüsusiyyətlər üçün də genişləndirilə bilər. "Məni tanı" hadisələrin nəticələrinin daha sürətli aradan qaldırılması və müştərinin ümumi Azure dəstək təcrübəsini təkmilləşdirməsi məqsədi ilə müştərinin biznes məzmunu və mühiti haqqında bilik kimi müəyyən edilir.</p> <p>İlkin şərtlər və ehtimallar</p> <p>Müştərinin İş Tapşırığında qeyd olunan ilkin şərtlərə və fərziyyələrə əlavə Microsoft Xidmətlərinin göstərilməsi aşağıdakı ilkin şərtlərə və fərziyyələrə əsaslanır:</p> <ul style="list-style-type: none"> ○ Microsoft-un Azure Platform üçün MCS və Azure Platform Plus üçün MCS xidmətlərini göstərməsi müştərinin əməkdaşlığından, fəal iştirakından və təyin olunmuş vəzifələrin vaxtında yerinə yetirilməsindən asılıdır. ○ Müştəri Microsoft-un Azure Platform üçün MCS və Azure Platform Plus üçün MCS müqaviləsinin qüvvədə olduğu müddət ərzində aktiv Microsoft Enterprise Support xidmət planını dəstəkləyəcək. <p>Xidmət xüsusiyyətləri və çatdırılma</p> <ul style="list-style-type: none"> ○ Bütün xüsusiyyətlər yalnız ingilis dilində mövcuddur. Təmizlənmiş bölgə ilə məhdudlaşdırılmış, vətəndaşlıq tələb olunan və ya rəsmiləşdirilmiş çatdırılma resursları ilə çatdırılma mövcud deyil ○ Yazılı şəkildə başqa haləksi nəzərdə tutulmadıqda, çatdırılma uzaqdan həyata keçiriləcək. Yerində görüşlər qarşılıqlı şəkildə razılaşdırılmış və əvvəldən ödəniş edilməmiş olduğu halda Microsoft səfər və yaşayış xərcləri üçün müştəriyə qaimə göndərəcək. <p>Xidmətlə bağlı məhdudiyyətlər və istisnalar</p> <ul style="list-style-type: none"> ○ Hadisə müştərinin təşkilatı üçün təcrid olunmayıbsa və Azure mühitinin daha böyük hissəsinə təsir edirsə, xidmət mühəndisliyi resursları xidmətin bərpasına üstünlük verə bilməyəcək. ○ Azure Platform üçün MCS və Azure Platform Plus üçün MCS-nin əhatə dairəsi heç bir yerli texnologiyaya, istifadəçi cihazlarına, Microsoft müştərisinin proqram təminatına və ya şəxsiyyət aşkarlama və tanıma texnologiyalarına şamil edilmir. <p>Xidmət uyğunluğu və əhatə dairəsi</p> <ul style="list-style-type: none"> ○ Müştərinin Azure Platform üçün MCS və Azure Platform Plus üçün MCS xidmətini almaq hüququ, təsvir olunduğu kimi, İş Tapşırığında və xidmətlərin bu təsvirində göstərilən şərtlərə və müddəalara uyğundur. | |

| Xidmət | Planlaşdırma |
|--|--------------|
| <ul style="list-style-type: none"> ○ Azure Platform üçün MCS və Azure Platform Plus üçün MCS Xidmətləri müştərinin Qeydiyyatlı abunəliklərdən istifadəsini dəstəkləmək üçün nəzərdə tutulub. Microsoft bu Xidmətləri yalnız müştərinin daxili biznes məqsədləri üçün təmin edəcək. Microsoft bu Xidmətləri müştərinin müştərilərinə təmin etməyəcək. <p>Biz Microsoft tərəfindən təmin edilməyən hər hansı kod və ya Microsoft, müştəri və ya üçüncü tərəf satıcısı tərəfindən fərdiləşdirilmiş hər hansı kod üçün dəstək göstərməyəcəyik.</p> | |
| <ul style="list-style-type: none"> ● Azure Workload ("Azure Workload üçün MCS") üçün Olduqca Vacib Tapşırıqlar üzrə xidmətlər və Azure Workload Plus ("Azure Workload Plus üçün MCS") üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər: <p>İş Sifarişinizdə qeyd olunduğu kimi, olduqca vacib həllinizin bir hissəsini təşkil edən müəyyən edilmiş Microsoft məhsulları və Onlayn Xidmətlər dəsti üçün yüksək səviyyəli dəstək xidmətləri təmin edir. Missiya baxımından vacib həll biznesinizin fəaliyyəti üçün vacib olan tətbiq, proses və ya komponentdir. Xidmətlər əlavə ödəniş üçün mövcud olan və İş Tapşırığınızda istinad edilən Qoşmada müəyyən edilmiş hərtərəfli dəstək xidmətləri proqramlarını təklif edir.</p> <p>Bu, Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətləri ilə əlaqəli xidmətləri əldə etmək üçün siz aktiv Vahid Dəstək xidmətləri müqaviləsinə malik olmalısınız. Vahid Dəstək xidmətləri üzrə müqavilənin müddəti başa çatarsa və ya ləğv edilərsə, bu Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlərlə əlaqəli xidmətlər də eyni tarixdə ləğv ediləcək.</p> | + |
| <ul style="list-style-type: none"> ● Azure Events üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər ("Azure Events üçün MCS"); əvvəllər Microsoft Azure Event Management (AEM) kimi tanınırdı: <p>Azure Tədbirləri üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər (bundan sonra "Azure Events üçün MCS" adlandırılacaq) ciddi şəkildə planlaşdırılan biznes tədbirləri zamanı müştərilər üçün təkmilləşdirilmiş dəstəyi təmin edir. Azure Events üçün MCS komandası tədbirinizin rahat keçməsinə təmin etmək üçün proaktiv və reaktiv dəstək təklif edir.</p> <p>Tədbirdən öncəki fəaliyyətlərin bir hissəsi kimi Azure Events üçün MCS komandası həllinizi qiymətləndirəcək və nəzərdən keçirəcək, iş müddətinə və sabitliyə təsir edən mümkün problemləri və riskləri müəyyən edəcək, Azure platformasında həcm və müqavimət yoxlamalarını həyata keçirəcək. Azure Events üçün MCS komandası tədbiröncəsi qiymətləndirmə müddətində müştəri həllini qiymətləndirəcək və müəyyən edilən riskləri yazılı şəkildə müştəriyə çatdıracaqdır. Tədbirin əhatə müddəti ərzində Azure Events üçün MCS komandası dəstək vermək üçün 24/7 xidmət göstərəcək.</p> | + |

| Xidmət | Planlaşdırma |
|---|--------------|
| <p>Biz əhatə dairəsində olan ciddi biznes hadisəsini müştəri üçün böyük risk və ya təsir yaradan müştəri tərəfindən gözlənilən fəaliyyət kimi nəzərdən keçiririk. Bu cür tədbirlər daha yüksək səviyyəli xidmət əlçatanlığı və performans tələb edir. Bu cür tədbirlərə misal olaraq mövcud həllin proqnozlaşdırıla bilən yüksək yüklənməsi, mövcud Azure həllinə yeni funksiyaların əlavə edilməsi, Azure-a yeni həllin əlavə edilməsi və lokal və ya başqa bulud provayderindən Azure-a köçürmə daxildir.</p> <p>Azure Events üçün MCS Microsoft Azure xidmətlərindən istifadə edən müştərinin mühüm biznes tədbirlərini dəstəkləyir. Azure həlli vahid biznes məqsədinə nail olan xidmətlər arasında ardıcıl konfigurasiya nümunələri və birbaşa asılılıqları olan Azure abunəlikləri dəsti kimi müəyyənləşdirilir. Hər bir tədbir bir müştəri üçün Azure həllini əhatə edir. Azure həlləri tədbirdən əvvəl müəyyənləşdiriləcəkdir. Müştərinin ciddi biznes hadisəsi birdən çox Azure həllini əhatə edərsə, əlavə tədbirlər satın alınmalı ola bilər. Azure Events üçün MCS öz mülahizəsinə əsasən, müştəri mühitini təşkil edən iş yüklərinin mürəkkəbliyini və sayını qiymətləndirmək, fərdi dəstək və qiymətləndirmə təmin etmək hüququnu özündə saxlayır.</p> <p>Ciddi biznes hadisələri ardıcıl olaraq beş (5) təqvim gününə qədər əhatə oluna bilər. Əgər gözlənilən tələb ardıcıl beş (5) təqvim gündən artıq olarsa, müştərilər tələb olunan qədər çox Azure Events üçün MCS almağı seçə bilərlər ki, onlar ardıcıl olaraq həyata keçirilsin və olduqca vacib biznes tədbirinin bütün müddətini əhatə etsinlər.</p> <p>Azure Events üçün MCS resursların mövcudluğundan asılıdır. Azure Events üçün MCS Microsoft razılıq verməyəne kimi tədbirin başlamasına ən azı 6 təqvim həftəsi qalmış əvvəlcədən planlaşdırılan və yazılı şəkildə təsdiqlənmiş olduqca vacib biznes tədbirləri istisna olmaqla, Azure tədbirinə dəstək verilməyəcək. Microsoft tədbiri daha az bildirişlə qəbul etməyi seçərsə, tədbir öncəsi qiymətləndirmənin əhatə dairəsini öz mülahizəsinə uyğun olaraq azalda bilər. Müştəri Azure Events üçün MCS xidmətlərinin göstərilməsi əsnasında müştəri müvafiq resurslar və ya cavabları təmin etmədikdə Azure Events üçün MCS ləğv edilə bilər. Lütfən, mövcudluqla bağlı məlumat üçün müştərilərlə iş üzrə menecer ilə məsləhətləşin.</p> <p>Azure Events üçün MCS yalnız Azure Public Cloud-da texnologiyaları olan müştərilər üçün əlçatandır. Azure Events üçün MCS Azure hökuməti və ya suveren bulud mühitləri olan müştərilər üçün əlçatan deyil. Azure Events üçün MCS dəstəyi hər hansı xüsusi məhdud giriş tələblərinə cavab verə bilməz və yalnız Citizen Alliance Support ölkəsinin vətəndaşlarına və ya sakinlərinə dəstək verə bilər. Azure Events üçün MCS xidmətlərinin göstərilməsi yalnız ingilis dilində mövcuddur və heç bir yerli dildə dəstək xidmətləri təklif edilmir.</p> <p>*Daha ətraflı məlumat üçün Əlavə A-da Azure Events üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlərin kəskinlik növləri üzrə diaqrama istinad edin</p> | |
| <p>• Microsoft Security Cloud üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər</p> | <p>+</p> |

| Xidmət | Planlaşdırma |
|---|--------------|
| <p>Microsoft Security Cloud üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər ("Security Cloud üçün MCS) birbaşa təhlükəsizlik üzrə mühəndislik qruplarına prioritetləşdirilmiş giriş də daxil olmaqla müştərinin Microsoft təhlükəsizlik portfeli üçün təkmilləşdirilmiş dəstəyi təmin edən xidmət təklifidir. Security Cloud üçün MCS-in məqsədi gələcəkdə daha çox təhlükəsizlik məhsullarını əhatə etməyi planlaşdıran Entra, Intune, Purview (DLP və MIP) və Microsoft Defender (MDE, MDA, MDI və MDO) daxil olmaqla qeydiyyatdan keçmiş təhlükəsizlik məhsulları üçün istismar müddətini sürətləndirməkdir.</p> <p>Security Cloud üçün MCS vasitəsilə güclü texniki bacarıqları, müştəri haqqında dərin biliyi və əsas təhlükəsizliyin təminatı təşkilatını cəlb etmək bacarığı sayəsində müştəri Microsoft təhlükəsizlik məhsullarını yerləşdirərkən və ya biznesə təsir edən tədbirlərə hazırlaşarkən öz təcrübələrini təmin etmək üçün müştərinin məlumatların mühafizəsi üzrə mütəxəssislə davamlı əlaqəsi olur.</p> <p>Xidmət müştərinin İş Tapşırığında istinad edilmiş Qoşmada müəyyən edilmiş qeyd olunan icarəçi(lər)in sadalanan təhlükəsizlik iş yükləri üçün əlçatandır.</p> <p>*Daha ətraflı məlumat üçün Əlavə A-da Microsoft Security Cloud hadisəsi üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlərin kəskinlik növləri üzrə diaqrama istinad edin</p> | |
| <p>Microsoft şirkətinin kibertəhlükəsizlik hadisəsinə cavabı (MSCIR):</p> <p>Kiberhücumların əhatə dairəsini qiymətləndirməyə, dayanıqlığı yaxşılaşdırmağa və potensial kibər hücumlardan qorunmağa kömək etmək üçün qlobal araşdırmalar və tövsiyələr təqdim edir. Bu xidmətlər məqsədyönlü kibər hücumlar riskini azaltmağa və təhlükəsizlik böhranının nəticələrini daha yaxşı aradan qaldırmağa kömək edir.</p> <p>MSCIR, Unified Enterprise ilkin paketinə daxil olmadığı üçün mövcud Vahid Dəstək Müqaviləsinə ayrıca əlavə olaraq satın alınmalıdır.</p> <p>Hadisə zamanı Microsoft kibər hücumu cavab tədbirləri və idarə olunmasının konkret həcmi müəyyən etmək üçün Müştəri ilə işləyəcək. Müəyyən təcili hallarda Müştəri MSCIR xidmətini satın almadan və ya əhatə dairəsini müəyyənləşdirməzdən əvvəl Microsoft-dan MSCIR xidmətlərini təqdim etməyə başlamağı tələb edə və ona icazə verə bilər ("MSCIR Müqaviləsi").</p> <p>Əksi kimi qeyd edilənlərə baxmayaraq, Müştəri Microsoft-a MSCIR müqaviləsindən öncə işə başlamaq üçün icazə verərsə, Müştəri aşağıdakılarla razılaşır: (a) Əlavə müqaviləni praktiki olaraq mümkün qədər tez yerinə yetirmək üçün əsaslı şəkildə zəruri olan bütün bu cür tədbirləri görəcək, (b) məsuliyyət tamamilə ona aiddir və Microsoft tərəfindən təqdim edilən hesab-fakturaya əsasən MSCIR müqaviləsinin icrasından əvvəl göstərilən xidmətlərə görə ödəniş etməyə hazırdır və (c) Microsoft imzalanmadan əvvəl baş verən icazə verilmiş işlə bağlı hər hansı hərəkət və ya hərəkətsizliyə görə məsuliyyət daşımır və Müştəri bütün əlaqəli riskləri öz üzərinə götürür. MSCIR iştirakı ilə bağlı əlavə</p> | + |

| Xidmət | Planlaşdırma |
|--|--------------|
| <p>məlumatlar (məsələn, qiymət və işin həcmi) və ya proaktiv təkliflərlə bağlı məlumatlar Müştərilərlə İş üzrə Meneceriniz (CSAM) vasitəsilə əldə edilə bilər.</p> <p>MSCIR əlavə xidmət haqqı ilə təmin edilir və İş Tapşırığınızda Qoşma kimi göstərilə bilər.</p> | |

2.5 Təkmilləşdirilmiş həllər

İlkin Paketin bir hissəsi kimi təmin edilmiş xidmətlərə əlavə olaraq və ya əlavə xidmətlərin özü kimi aşağıdakı əlavə genişləndirilmiş həllər satın alınə bilər. Genişləndirilmiş həllər əlavə xidmət haqqı ilə təmin edilir və İş Orderinizdə Nümayiş kimi göstərilə bilər.

Cədvəl 12 – Genişləndirilmiş həll növləri

| Xidmət | Planlaşdırma |
|---|--------------|
| <ul style="list-style-type: none"> Təyinatlı Mühəndislik (DE): <p>Bunlar Microsoft tərəfindən tövsiyə edilən təcrübə və prinsiplərə əsaslanan seçilmiş və nəticəyə əsaslanan həllərdir və bu da vaxtınızı dəyərləndirməyə kömək edir. Aparıcı mütəxəssis komandanızla yaxından işləyəcək, hərtərəfli texniki məsləhətlər verəcək və lazım gəldikdə, Microsoft həllərinizin istifadəsinə/və ya optimallaşdırılmasına kömək etmək üçün digər Microsoft mütəxəssislərini cəlb edəcək. Bu xidmətlər qiymətləndirmə və planlaşdırmadan tutmuş bacarıqların artırılması və dizayn, eləcə də konfigurasiya və icraya qədər hər şeyi əhatə edir.</p> <p>Xidmətlərin səciyyəvi ilkin şərtləri və məhdudiyyətləri</p> <ul style="list-style-type: none"> DE xidmətlərini tələb etmək üçün etibarlı Vahid Dəstək Xidmətləri Müqaviləsi tələb olunur. Müqavilənizin vaxtı keçmiş və ya ləğv edilmişdirsə, DE xidmətləri də həmin tarixdə dayandırılacaq. DE xidmətləri bayram və həftəsonları istisna olmaqla, Yerli standart vaxtının standart iş saatlarında (09:00–17:30) təqdim olunur. DE Xidmətləri İş Orderinizdə seçdiyiniz və müəyyənləşdirdiyiniz xüsusi Microsoft məhsulları və texnologiyalarını dəstəkləyir. DE xidmətləri İş Orderinizdə göstərilədiyi kimi tək dəstək yeri üçün təmin edilir. Yerində görüşlər üçün əvvəlcədən yazılı razılıq alınmadıqda, DE xidmətləri əsasən uzaqdan təmin edilir. Yerində görüşlər qarşılıqlı şəkildə razılaşırdığı və əvvəlcədən ödənilmədiyi hallarda, sizdən məqbul səfər və əlaqədar xərclər üçün faktura tutulacaq. | + |

| Xidmət | Planlaşdırma |
|--|--------------|
| <p>• Genişləndirilmiş Təyinatlı Mühəndislik (EDE):</p> <p>Fərdi xidmətimiz mürəkkəb ssenarilərdə müştərilər üçün dərin və cari texniki müdaxilə təmin edir. Bu təklif sizin mühitiniz və ya həlliniz barədə dərin biliklərə malik olacaq olan və iş yükünün optimallaşdırılması, qəbul edilmə və dəstək imkanı daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan biznes məqsədlərinizi dəstəkləyəcək təyinatlı mühəndis təmin etməklə sizin ehtiyaclarınıza və nəticələrə uyğunlaşdırılmışdır. EDE xidmətlərini əvvəlcədən müəyyən edilmiş təkliflər və ya həcmi müəyyən edilmiş proaktiv xidmətləri çatdırmaq üçün istifadə edilə bilən fərdi saatlar bloku kimi ala bilərsiniz.</p> <p>Saatlar kimi alındıqda EDE xidmət saatları istifadə edildikcə və çatdırıldıqca sizin ümumi aldığınız saatlardan çıxılır. Əvvəldən müəyyən edilmiş EDE təklifləri sizin mühitinizə uyğunlaşdırılır və sizə istədiyiniz nəticəyə nail olmağa kömək edir. Bu təkliflərə tələb edilən əvvəldən müəyyən edilmiş proaktiv xidmətlər daxildir.</p> <p>EDE xidmətləri aşağıdakı sahələrə diqqət yetirir:</p> <ul style="list-style-type: none"> ○ Məhsuldarlığı optimallaşdırmaq üçün mövcud və gələcək biznes tələbatlarınızla bağlı dərin biliyi və informasiya texnologiyası mühitinizin konfigurasiyasını qoruyub saxlamağa yardım etmək. ○ Dəstək xidmətlərindən və əlaqədar çatdırılmalı nəticələrdən istifadə ilə bağlı sənədləşmə və sizinlə paylaşma tövsiyələri (məs., dəstək imkanının yoxlanması, sazlığın yoxlanması, seminarlar və risk qiymətləndirmə proqramları). ○ Yerləşdirmə və istismarla bağlı fəaliyyətlərinizi Microsoft texnologiyalarının planlaşdırılmış və mövcud icrasına uyğunlaşdırmağa kömək edin. ○ İT heyətinizin texniki və iş bacarıqlarını gücləndirin. ○ Gələcək qəzaların qarşısını almağa və əhatə olunan Microsoft texnologiyalarınızın sistem mövcudluğunu artırmağa kömək etmək üçün strategiyaları işləyib hazırlamaq və həyata keçirmək. ○ Təkrarlanan qəzaların başlıca səbəbini təyin etmək və təyin edilən Microsoft texnologiyalarında fasilələrin qarşısını almaq üçün tövsiyələr təmin etmək.” <p>Resurslar işin başlanması ilə keçirilən toplantı zamanı tərəflərin razılığı əsasında ayrılır, prioritetləşdirilir və təyin olunur və xidmətlərin göstərilməsi planının bir hissəsi kimi EDE alınma üsullarından asılı olmadan sənədləşdirilir. Çoxölkəli müştəri xidmətin planlaşdırılmasından əvvəl müqavilə bağlayarkən EDE-ni yerə təyin etməlidir.</p> <p>Aşağıdakı xidmətlərin səciyyəvi ilkin şərtləri və məhdudiyyətlərini nəzərə alın:</p> <ul style="list-style-type: none"> ○ EDE xidmətlərini dəstəkləmək üçün sizin Vahid Dəstək xidmətləri üzrə cari müqaviləniz olmalıdır. Vahid Dəstək xidmətləri üzrə müqavilənizin vaxtı | |

| Xidmət | Planlaşdırma |
|--|--------------|
| <p>keçmiş və ya ləğv edilmişdirsə, EDE xidmətləri həmin tarixdə dayandırılacaq.</p> <ul style="list-style-type: none"> ○ EDE xidmətləri bayram və həftəsonları istisna olmaqla, Yerli standart vaxtının normal iş saatlarında (09:00–17:30) təqdim olunur. ○ EDE xidmətləri sizin seçdiyiniz və İş Sifarişinizdə siyahısı verilmiş səcuyyəvi Microsoft məhsulları və texnologiyalarını dəstəkləyir. ○ EDE xidmətləri İş Orderinizdə müəyyən edilmiş xüsusi dəstək yerindəki tək dəstək yerinə çatdırılır. ○ Əksi əvvəlcədən yazılı şəkildə razılaşdırılmadığı halda, EDE xidmətləri uzaqdan çatdırılır. Yerində görüşlər qarşılıqlı şəkildə razılaşdırılmışdır və əvvəlcədən ödənilmişdirsə, biz səfər və xərcləri üçün sizə qaimə göndərəcəyik. <p>• Reaktiv Genişlənmiş Xüsusi Layihələndirmə (REDE):</p> <p>Reaktiv Genişlənmiş Xüsusi Layihələndirmə (REDE) seçdiyiniz və İş Orderinizdə qeyd olunan xüsusi Microsoft məhsulları və onlayn xidmətləri ilə uyğunlaşdırılmış reaktiv dəstək hadisələrinin sürətləndirilmiş həllinə yönəlmiş dərin və davam edən texniki tapşırıqdır. REDE xidmətləri ətrafınızda Microsoft məhsullarından və onlayn xidmətlərdən istifadənin haqqında dərin biliklər yaradacaq təyin edilmiş mühəndis tərəfindən təmin ediləcək. REDE xidmət saatları istifadə edildikcə və çatdırıldıqca sizin ümumi aldığınız saatlardan çıxılır.</p> <p>REDE xidmətləri üzrə əsas sahələr daxildir:</p> <ul style="list-style-type: none"> ○ Tərcihləri və tövsiyələri müzakirə etmək üçün ilkin iclas keçirilməsi. Bu iclasın nəticələri xidmət çatdırma planınızda sənədləşdiriləcəkdir. ○ Ciddiyyət 1 və Ciddiyyət A dəstək hadisələrinin həllində iştirak etmə. ○ Sorğu verdiyinizdə, digər ciddi dəstək hadisələrinin həllində iştirak etmə. ○ Səmərəli və effektiv reaktiv dəstək hadisəsinin həllini və gələcək hadisələrin qarşısının alınmasının planlaşdırmanı asanlaşdırmaq üçün Uğurun və Xidmətin çatdırılmasının idarə edilməsi və Reaktiv dəstəyin idarə edilməsi resurslarınızla, həmçinin dəstək hadisəsi ilə bağlı fəaliyyətinizdə iştirak edən hər hansı digər Microsoft resursları ilə əməkdaşlıqda işləmə. <p>• Reaktiv xidmətlər</p> <p>Mühəndislərimiz ətrafınızda məhsullarımızdan və onlayn xidmətlərimizdən istifadənilə bağlı dərin bilikləri yayır və saxlayır. Bu bilikləri dəstək hadisələrinin həlli ilə bağlı fəaliyyətlərə daxil edirlər.</p> <p>Mühəndislərimiz Microsoft texniki dəstək mühəndislərini məhsullarımız və onlayn xidmətlərimizin sizin mühitinizdə istifadəsi haqqında məlumatla təmin edir. Bununla yanaşı, onlar dəstək hadisələrinin sürətli həlli üçün qabaqcıl problem həlli və sazlama təcrübəsi təmin edirlər. Microsoft məhsulları və cəlb edilmiş onlayn xidmətlər üçün</p> | |

| Xidmət | Planlaşdırma |
|--|--------------|
| <p>mövcud olduqda, mühendislerimiz ciddi biznes təsir hadisələri ilə bağlı kök səbəb təhlili aparın və oxşar problemlərin gələcəkdə necə azaldılmasına dair tövsiyələr verir. Bundan əlavə, REDE mühəndisi ehtiyac olduqda əlavə texniki resurslar təmin edə bilər.</p> <ul style="list-style-type: none"> Proaktiv xidmətlər <p>Mühendislerimiz iş vaxtını yaxşılaşdırmaq və ciddi biznes funksiyalarında yaranan pozuntuları azaltmaq imkanlarını müəyyən etmək üçün proaktiv dəstək xidmətlərindən (məsələn, dəstəklənə bilən yoxlamalar, sağlamlıq yoxlamaları, emalatxanalar və risk qiymətləndirmə proqramları) istifadəyə dair tövsiyələri sənədləşdirir və sizinlə paylaşır. Sorğu verdiyinizdə, REDE mühəndisi razılaşdırılmış proaktiv xidmətləri yerinə yetirə bilər.”</p> Xidmətlərin səciyyəvi ilkin şərtləri və məhdudiyətləri <p>REDE xidmətlərini əldə etmək üçün siz Vahid Dəstək Müqaviləsi bağlamalı və ona əməl etməlisiniz. Vahid Dəstək xidmətləri üzrə müqavilənizin vaxtı keçmiş və ya ləğv edilmişdirsə, REDE xidmətləri həmin tarixdə dayandırılacaq. Dəstək hadisəsinin həlli üçün məsul olan Microsoft texniki həll resursuna əlavə olaraq REDE mühəndisi təyin edilmişdir.</p> <p>REDE xidmətləri bayram və həftəsonları istisna olmaqla, Yerli standart vaxtının normal iş saatlarında (09:00–17:30) təqdim olunur. Onlar İş Orderinizdə qeyd edilənlərə əsasən satın alınan xidmətlər kimi təyin edilmiş dəstək məntəqələrinə çatdırılır. Əksi əvvəlcədən yazılı şəkildə razılaşdırılmadığı halda, REDE xidmətləri uzaqdan çatdırılır. Yerində görüşlər qarşılıqlı şəkildə razılaşdırılmışdır və əvvəlcədən ödənilmişdirsə, biz səfər və xərcləri üçün sizə qaimə göndərəcəyik.</p> <p>Nəzərə alın ki, REDE xidmətləri hüququnuz olan digər Microsoft dəstək təklifləri vasitəsilə tətbiq olunan reaktiv dəstək hadisələrinə cavab vaxtlarını dəyişdirmir.</p> Öhdəlikləriniz <p>REDE xidmətlərinizin faydalarını optimallaşdırmaq üçün aşağıdakı öhdəlikləri yerinə yetirməlisiniz. Bu öhdəliklərə əməl etməmək xidmətlərin gecikdirilməsi ilə nəticələnə: və ya bizim xidmət göstərmə imkanımıza mane ola bilər.</p> <ul style="list-style-type: none"> ○ Ətrafınızda məhsullarımız və onlayn xidmətlərimizdən istifadənin haqqında dərin biliklər yaymaq üçün REDE mühəndisinə lazımı istiqamət, təlim, sənədlər və digər kommunikasiyalar təqdim edin. ○ Dəstək hadisələri ilə bağlı sorğular verin və dəstək hadisələrinin diaqnostikası və həllində bizimlə fəal əməkdaşlıq edin. ○ Siz mühitinizin inzibatçısı kimi çıxış edin. | |

| Xidmət | Planlaşdırma |
|--|--------------------------------------|
| <ul style="list-style-type: none"> ○ Sorğu əsasında problemlərin həlli barədə məlumatı təqdim edin (məsələn, sazlama və izləmə jurnalı faylları). | |
| <p>• Vahid Genişləndirilmiş Cavab:</p> <p>Vahid Genişləndirilmiş Cavab (UER) müştərinin Microsoft məhsulları və bütün kritik vəziyyətə aid insidentləri (Kəskinlik 1 və ya Kəskinlik A) üçün bulud xidmətləri üzrə sürətləndirilmiş reaktiv dəstək və hadisələrin təkmilləşdirilmiş şəkildə idarə edilməsini təmin edir.</p> <p>Sürətləndirilmiş Reaktiv Dəstək: Lütfən, Vahid Genişləndirilmiş Cavab hadisəsinin kəskinlik təyinatları, cavab müddəti və məhsul istisnaları üçün Əlavə A-dakı cədvələ baxın. Müştərinin Microsoft məhsulları və bulud xidmətlərinə VGC dəstəyi almaq üçün müştəri hadisəni telefon və ya veb sayt vasitəsilə bildirməlidir.</p> <p>Hadisənin Genişləndirilmiş İdarəetməsi: Hadisənin Genişləndirilmiş İdarəetməsi xidməti bütün Kəskinlik 1 və ya Kəskinlik A-ya aid hadisələr üçün 24x7x365 rejimində mövcuddur. Müştərilərə onların biznes məqsədləri və mühiti barədə biliyi olan təyinatlı resurslar təyin edilir. Bu resurslar texniki həll resurslarına əlavə olaraq təyin edilir və vaxtında məsələnin həlli və yüksək keyfiyyətli dəstəyi təmin etmək üçün bütün kritik vəziyyətlərdə dəstək hallarından məsuldur. Müştəriyə təyin olunmuş Hadisənin Genişləndirilmiş İdarəetməsi komandası ilə 24-7 rejimində birbaşa e-poçt vasitəsilə əlaqə saxlamaq olar və müştəriyə tezlik statusu və irəliləyiş yeniləmələri və fəaliyyət planı təqdim etməklə davamlı texniki tərəqqi təmin edəcək.</p> <p>Kəskinliyi 1 olan istənilən hadisə üçün Hadisənin Genişləndirilmiş İdarəetməsi komandası müştərinin biznesinin gücləndirilməsi və gələcəkdə nasazlıq və problemlərin qarşısının alınması məqsədilə müştəri, Müştərilərlə İş üzrə Menecer (CSAM) və müştərilərlə iş üzrə komandanın başqa üzvləri ilə hadisə sonrası baxış keçirəcək. İclas zamanı Hadisənin Genişləndirilmiş İdarəetməsi komandasının üzvü müvəffəqiyyətlər və təkmilləşdirilməli sahələr də daxil olmaqla, hadisələrə cavab tədbirləri haqqında ümumi məlumat verəcək. Onlar gələcək hadisələri aktiv şəkildə azaltmaq və müştərinin qərarının stabilliyi və dayanıqlığını gücləndirmək üçün görüləcək tədbirlərə dair tövsiyələr üzərində müştərinin Müştərilərlə İş üzrə Menecerlə (CSAM) işləyəcəklər.</p> <p>Uğurun İdarəedilməsi Xidmətləri üçün müəyyən edilmiş saatların miqdarı adaptasiya üzrə fəaliyyətlər, Hadisənin Genişləndirilmiş İdarəetməsi qrupunun üzvü ilə rüblük görüşlər və Kəskinlik 1-ə aid olan hadisə sonrası halların nəzərdən keçirilməsi üçün daxil edilir. Əlavə və ya daha tez-tez görüşlər sorğu ilə və əvvəlcədən Microsoft ilə razılaşma əsasında mümkündür, burada daxil olanlardan əlavə Uğurun İdarəedilməsi Xidmətlərini satın almağı seçsəniz, resursları əldə etmək mümkün olur.</p> <p>Müştərinin çoxölkəli Vahid müqaviləsi varsa, VGC yalnız ev sahibi olan ölkə üçün satın alınmalıdır. Təkmil həll yolu kimi bütün UER xidmətləri Host daxil olmaqla və başqa</p> | <p style="text-align: center;">+</p> |

| Xidmət | Planlaşdırma |
|--|--------------|
| <p>yerlərə uzaqdan təmin edilə bilər. Daxil edilən Uğurun İdarəedilməsi Xidmətləri host tərəfindən ayrılacaq və host Müştərilərlə İş üzrə Menecer (CSAM) tərəfindən idarə olunacaq.</p> <p>İlkin şərtlər və ehtimallar</p> <p>UER xidmətlərini əldə etmək üçün müştəri aktiv Vahid Dəstək xidmətləri müqaviləsinə malik olmalıdır. Vahid Dəstək xidmətləri üzrə müqavilənin müddəti başa çatarsa və ya ləğv edilərsə, bu UER Xidmətləri ilə əlaqəli xidmətlər də eyni tarixdə ləğv ediləcək.</p> <p>Bunu təmin etmək məqsədilə müştərinin Hadisənin Genişləndirilmiş İdarəetməsi komandasının müştərinin biznes və iş mühiti haqqında bu bilikləri əldə etməsi üçün müştəri tələb olunduqda sənədləri təqdim etməli və müqavilə müddətinin ilk 60 günü ərzində qəbul fəaliyyətlərində iştirak etməlidir.</p> <p>Xidmətlə bağlı məhdudiyyətlər və istisnalar</p> <p>Kök Səbəbin Təhlili (RCA) Vahid Genişləndirilmiş Cavaba daxil edilməyib, lakin müştərinin CSAM-dan tələb oluna bilər. RCA-nı tamamlamaq üçün lazım olan jurnal faylları, şəbəkə izləri və ya digər diaqnostik məlumatların təmin edilməsində müştəri Microsoft komandası ilə işləməkdən məsul olacaq.</p> <p>Hadisənin Genişləndirilmiş İdarəetməsi resursları uzaqdan işləyəcək. Hadisənin Genişləndirilmiş İdarəetməsi xidməti ingilis, çin və yapon dillərində çatdırılır. Təmizlənmiş bölgə ilə məhdudlaşdırılmış, vətəndaşlıq tələb olunan və ya rəsmiləşdirilmiş çatdırılma resursları ilə çatdırılma mövcud deyil.</p> | |
| <ul style="list-style-type: none"> • Azure Sürətli Cavab: <p>Azure Sürətli Cavab (ARR) dəstək tələb edən hadisələri texniki ekspertlərə yönləndirmək və tələb olunduqda bulud xidməti əməliyyatları qruplarında iştirakı təmin etməklə müştərinin Microsoft Azure komponentləri üçün sürətləndirilmiş reaktiv dəstəyi təmin edir.</p> <p>Müştərinin Microsoft Azure komponentləri üçün Sürətli Cavab xidmətlərindən istifadə etmək istədikdə müştəri, müvafiq bulud xidmət portalı vasitəsilə hadisəni təqdim etməlidir. Müştərinin Problemlərin Həllində Dəstək sorğuları bulud xidmətinin yoxlanması üçün birbaşa Sürətli Cavab dəstəyi mühəndislərinə ötürüləcək. Problemlərə həllə məşğul olan standart məhsul dəstəyi mütəxəssislərinin baxması tələb edildikdə, Sürətli Cavab komandası 24x7x365 rejimində əsas məsuliyyəti üzərinə götürür.</p> <p>Müştərinin Azure komponentləri üçün problemin həlli üzrə dəstək üçün cavab vaxtları üçün Qoşma A-da verilən cədvələ baxın. Bu vaxtlar hər hansı gözlənilən İlkin Paket dəstəyi cavab vaxtlarını əvəz edir. Rapid Response does not cover Azure Media Services, Azure Stack, Azure StorSimple, GitHub AE, Universal Print, Azure Kommunikasiya Xidmətləri, yaxud Hesablaşma və abunənin İdarə olunması, M365 üçün test bazası və ya Microsoft Mesh-i əhatə etmir.</p> | + |

| Xidmət | Planlaşdırma |
|--|--------------|
| <p>Sürətli Cavabın satın alınması resursların mövcudluğundan asılıdır. Müştəri mövcudluq məlumatı üçün müştəri hesab meneceri ilə məsləhətləşir.</p> | |
| <ul style="list-style-type: none"> O365 Engineering Direct: <p>Məhsulun icarəçiləri və Microsoft Office 365 icarəçilərin əsas iş yükləri üçün geniş dəstək təmin edir. Bu xidmətə Office 365 mühəndis komandasına prioritet giriş daxildir.</p> <p>Xidmət qeyd edilmiş icarəçi və ya icarəçilər üçün və əlavə xidmət haqqı ilə mövcud olacaq və həmçinin müştərinin İş Tapşırığında istinad edilmiş Qoşmada müəyyən edilir.</p> | + |
| <ul style="list-style-type: none"> İstehsalçı Dəstəyi: <p>İstehsalçı Dəstəyi proqramın bütün inkişaf dövrü ərzində Microsoft platformasında proqram quran, istismar edən və dəstəkləyən istehsalçılar üçün dərin bulud və texniki buludlara əsasən texniki dəstək təmin edir.</p> <p>Xidmət müştərilərə rəqəmsal yeniliyi, bulud texnologiyalarının tətbiqi və tərtibatçı hazırlığını sürətləndirməyə kömək etmək üçün başdan sona dəstək verir. Təqdim olunan təlimat sizə inkişafı sürətləndirməyə və DevSecOps təcrübələrini ən son alətlər və texnikalarla optimallaşdırmağa, daha yüksək effektivlik və biznes potensialı üçün proqramları müasirləşdirməyə və hərtərəfli müvəffəqiyyət planı ilə bulud texnologiyalarının tətbiqi boyunca inkişaf komandalarını dəstəkləməyə kömək edir.</p> <p>İstehsalçı Dəstəyi əlavə ödənişlə mümkündür.</p> | +1 |
| <ul style="list-style-type: none"> GitHub Engineering Direct: <p>Müştəriləri təyin olunmuş GitHub dəstək komandasına və adı çəkilmiş GitHub Müştəri Etibarlılığı Mühəndisinə (CRE) prioritet giriş ilə təmin edir. Bununla yanaşı, xidmətə sağlamlıq yoxlamaları və bilet təhlilinə əsaslanan proaktiv təlimatlar təklif edən rüblük yoxlamalar daxildir.</p> | + |
| <ul style="list-style-type: none"> Həllədiçi Missiya üçün dəstək <p>İş Sifarişinizdə qeyd olunduğu kimi, olduqca vacib həllinizin bir hissəsini təşkil edən müəyyən edilmiş Microsoft məhsulları və Onlayn Xidmətlər dəsti üçün yüksək səviyyəli dəstək xidmətləri təmin edir. Missiya baxımından vacib həll biznesinizin fəaliyyəti üçün vacib olan tətbiq, proses və ya komponentdir. Xidmət əlavə ödəniş üçün mövcud olan və İş Tapşırığınızda istinad edilən Qoşmada müəyyən edilmiş hərtərəfli dəstək xidmətləri proqramları təklif edir.</p> <p>Bu təkmilləşdirilmiş həllərlə əlaqəli xidmətlər əldə etmək üçün siz aktiv Vahid Dəstək xidmətləri müqaviləsinə malik olmalısınız. Vahid Dəstək xidmətləri üzrə müqavilənizin</p> | + |

| Xidmət | Planlaşdırma |
|--|--------------|
| müddəti başa çatarsa və ya ləğv edilərsə, bu təkmilləşdirilmiş həllərlə əlaqəli xidmətlər də eyni tarixdə ləğv ediləcək. | |

+ - *Satın alına bilən əlavə xidmət.*

+¹ - *Məhdud maksimal sayda satın alına bilən əlavə xidmət.*

2.6 Vahid Çoxsaylı Ölkələr Proqramı

Giriş

Çoxsaylı ölkələr proqramı bir neçə yerdə Microsoft Unified-a giriş imkanı verir. Çoxsaylı Ölkələr üzrə Müqavilə bir və ya bir neçə İş Sifarişində təqdim olunur. Vahid Müqaviləni tamamlamazdan əvvəl təşkilatla Microsoft Unified proqramının tam dəyərini almaq üçün istədiyiniz yerlərdə müvafiq müqavilə bağlandığından əmin olun.

Proqramın Strukturuna Önbaxış

- Microsoft Unified İlkin paketinin İş Sifarişində müqavilə bağladığı yer Host kimi tanınacaq.
- Müqaviləyə göstərilən, Host yerindən fərqli olan ayrıca yer asılı yer kimi tanınacaq.
- Mərkəzləşdirilmiş müqavilə məkana görə təyin edilmiş əlavə paketləri ilə bir kontaktda "host" və "asılı yer" olan Microsoft Unified razılaşması kimi müəyyən edilir.
- Mərkəzləşdirilməmiş müqavilə "host" üçün Vahid Baza və müxtəlif yerlərə təyin edilmiş əlavə paketlər üçün ayrıca müqavilə(lər)ə malik Vahid müqavilə kimi müəyyən edilir.
- Bəzi hallarda mürəkkəb Çoxsaylı Ölkələr üzrə Müqavilələr həm Mərkəzləşdirilmiş, həm də Mərkəzləşdirilməmiş müqavilələrin kombinasiyası ola bilər

Microsoft Unified-in digər yerlərə genişləndirilməsi

- Xüsusi xidmətlər və onların kəmiyyəti, mümkün olduqda, yerə görə İş Tapşırığında ətraflı izah olunacaqdır.
- Burada təsvir edilən xidmətlər Host və ya asılı yer üzrə İş Tapşırığına uyğun olaraq təyin olunmuş yer(lər)inizə çatdırıla bilər.
- Xidmətdən asılı olaraq, o, hostda və ya asılı yerdə idarə oluna və ya çatdırıla bilər.

Microsoft Unified Çoxsaylı Ölkələr Bazası

- Microsoft Unified İlkin Paketi host yerinə bağlanacaq.
- Xidmətin Göstərilməsinin İdarə olunması (Müştəri Uğurunun İdarə Edilməsi AKA CSAM) host yerindən çatdırılacaq
- Reaktiv Xidmətlər: Xidmət Sorğuları host məkanda idarə olunur və bütün dünyada müqavilə bağlanmış müştərinin təyin olunmuş işçi heyətinə təqdim olunur.

Əlavə Paket Xidmətləri

- Dəyər Sürətləndirici Xidmətlər formasında Proaktiv Xidmətlər həm hostda, həm də asılı yerdə istifadə üçün alına bilər. Çatdırılma yerləri xüsusi həll yoludur və uzaqdan və ya yerində

mövcud ola bilər. Hər hansı Proaktiv Xidmətlərlə müqavilə bağlanmazdan əvvəl xüsusi çatdırılma imkanları təsdiq edilməlidir.

- Bütün Təkmilləşdirilmiş Həllər həm hostda, həm də asılı yerdə istifadə üçün alınabilir. Çatdırılma yerləri xüsusi həll yoludur və uzaqdan və ya yerində mövcud ola bilər. Hər hansı təkmil həllərlə bağlı müqavilə bağlamazdan əvvəl xüsusi çatdırılma imkanları təsdiqlənməlidir.
- Çatdırılmanın İdarə edilməsi: Əks halda Müştərilərlə İş üzrə Menecer (CSAM) kimi tanınan xüsusi yerlər üçün müqaviləyə əlavə edilə bilər. Xüsusi xərclər və yerlər müqavilə ilə bağlı aparılan danışıqlar zamanı müəyyən ediləcək.
- Hadisələrin İdarə olunması üzrə müqavilə Əlavə Paketlərdən istifadə edərək, host və ya asılı yerləri ilə bağlanabilir. Xüsusi xərclər və yerlər müqavilə ilə bağlı aparılan danışıqlar zamanı müəyyən ediləcək.

Çoxsaylı Ölkələrlə bağlı Əlavə Şərtlər və Müddəalar

- Yerində, Saat qurşağında və ya Yerli Dil dəstəyi xüsusi müqavilə tələbləri və yerli tənzimləmə tələbləri ilə tənzimlənəcək. Əlavə müqavilələr və xərclər tətbiq oluna bilər.
- Digər yerlərdəki müştəri heyəti İş Tapşırığında göstərilədiyi kimi hostda və ya asılı məkanında alınmış uzaqdan idarə olunan Proaktiv Xidmətlərdə iştirak edə bilər. Uzaqdan iştirak imkanını müştərilərlə iş komandası ilə təsdiqləyin.
- Proaktiv Kreditlər yalnız bir İş Tapşırığında sadalanan əsas və asılı yerlər arasında mübadilə edilə bilər, mübadilələr bir İş Tapşırığından fərqli İş Tapşırığına emal edilə bilməz.
- Mübadilələr perspektivdə olan Dəstək məkanlarındakı Proaktiv kreditlər üçün cari valyuta və kurslar əsasında aparılacaq.
- Bölünən Proaktiv Kreditlərlə nəticələnən bütün mübadilələr ən yaxın vahidə yuvarlandırılacaq.

Vergi Öhdəlikləri və Tələbləri

- Müştərilər yalnız Alınmış dəstək xidmətlərinin Host və Asılı bölməyə Dəstək Məkanları arasında paylanması və ya mübadiləsi nəticəsində yaranan hər hansı vergi öhdəliklərə görə məsuliyyət daşıyacaqlar.
- Yerli tənzimləyici tələblər və vergi qanunları uyğunluğu təmin etmək üçün ayrıca İş Tapşırıqları tələb edə bilər.
- Avstraliya, Yeni Zelandiya, Hindistan, Çin, Honq-Konq, Tayvan, Makao, Yaponiya, Koreya yerli tələblərlə nizamlanır və bu yerlər üçün bütün Çoxsaylı Ölkə müqavilələrinin öz İş Tapşırıqları olmalıdır. Bu siyahı dəyişdirilə bilər, müqavilə danışıqlarınız zamanı uçot komandanızla yoxlayın

Vahid Çoxsaylı Ölkələr üzrə Hesablaşma və Göndəriş

- Bölünmüş hesab-faktura xüsusiyyəti məhsul növü, çatdırılma tarixi və ya müştərinin yeri kimi müxtəlif meyarlara əsasən tranzaksiyaları çoxlu fakturalara bölməyə imkan verir.
- Aşağıdakı dəyişiklik sorğuları müqavilədə Hesabı ödə, Ünvana göndər, Şirkət Adı və ya ünvan dəyişikliyi, Hesablaşma məbləği və Hesablaşma Tarixinə düzəlişlərlə nəticələnəcək.
- Hər hansı Çoxsaylı Ölkə Müqaviləsinə edilən dəyişikliklər yuxarıda qeyd olunan hallara görə artan xərclər və ya məhdudiyətlərlə nəticələndirə bilər.

2.7 Əlavə şərtlər və müddəalar

Vahid Dəstək Xidmətləri üzrə ilkin şərtlər və ehtimallar

Vahid Dəstək xidmətləri aşağıdakı ilkin şərtlər və ehtimallara əsasən çatdırılır.

- **İlkin paket reaktiv xidmətləri:** Bu xidmətlər uzaqdan təyin etdiyiniz dəstək kontaktlarının yerlərinə təmin edilir. Bütün digər xidmətlər uzaqdan təyin edilmiş yerlərə və ya İş Tapşırığında verilmiş yerlərə (yazılı şəkildə müəyyənləşdirilmədikdə) çatdırılır.
- **Xidmətlərin dili:** Əsas paket reaktiv xidmətlər ingilis dilində təqdim edilir və mümkün olduqda, danışıq dilində təmin edilə bilər. Bütün xidmətlər, yazılı şəkildə başqa bir hal nəzərdə tutulmazsa, xidmətlər göstərən Microsoft services məkanının danışıq dilində və ya ingiliscə təqdim olunur.
- **Dəstəklənən məhsullar:** Biz ticari şəkildə buraxılmış, ictimaiyyətə açıq olan Microsoft proqram təminatı və satın aldığınız Onlayn Xidmətlər məhsullarının bütün versiyaları üçün dəstək təmin edirik. Bu, İş Orderinizin Əlavə A-da və Microsoft tərəfindən vaxtaşırı dərc olunan Məhsul Şərtlərində müəyyən edilən qeyd edilmiş lisenziya qiymətləndirilməsi və müqavilələri və/və ya hesablaşma hesabı ID-sinə əsaslanır.
- **Pilot layihələr, İlkin buraxılış və Beta məhsulları:** Dəstək Xidmətlərinə vaxtaşırı olaraq əlavə qiymətləndirmə üçün Microsoft tərəfindən təklif olunan önizləmə, beta və ya digər pilot xidmətləri (hər biri "Pilot") daxil edə bilər. Pilot layihələrdə iştirakınız seçimə əsaslanır və Müqavilənizə artıq daxil edilmiş Microsoft Məhsul Şərtlərindəki Peşəkar Xidmətlər şərtlərinə və pilot layihələrə tətbiq edilən hər hansı əlavə şərtlərə uyğun olaraq sizə təqdim olunur. Bütün pilotlar hər yerdə əlçatan olmayacaq.
- **Xidmətdən istifadə:** Bütün xidmətlər, eləcə də Dəstək İş Orderi müddətində və onun bir hissəsi kimi satın alınmış əlavə xidmətlər müvafiq İş Orderi müddətində istifadə edilmədikdə ləğv edilir.
- **Xidmətlərin Planlaşdırılması:** Xidmətlərin planlaşdırılması resursların mövcudluğundan asılıdır və minimum qeydiyyat səviyyəsi tələblərə cavab verməzsə, seminarlar ləğv oluna bilər.
- **Uzaqdan Giriş:** Sorğunuz əsasında problemləri təhlil etmək üçün uzaq bağlantı vasitəsilə sisteminizə daxil ola bilərik. Personalımız yalnız sizin icazə verdiyiniz sistemlərə daxil ola biləcək. Uzaq bağlantı yardımından istifadə etmək üçün siz bizə daxil olmaq icazəsi verməli və lazımı avadanlığı təqdim etməlisiniz.
- **Müştəri verilənləri:** Bəzi xidmətlər müştəri verilənlərinizi saxlamağımızı, emal etməyimizi və onlara müraciət etməyimizi tələb edə bilər. Bunu edən zaman biz verilənlərin qorunması siyasətləri və proseslərinə uyğun olan Microsoft tərəfindən təsdiqlənmiş texnologiyalardan istifadə edirik. Bizim Microsoft tərəfindən təsdiq edilməyən texnologiyalarından istifadə etməyimizi istəsəniz, bu zaman müştəri məlumatının tamlığı və təhlükəsizliyi üçün yalnız sizin məsuliyyət daşdığınızı anlayır və razılışırsınız və Microsoft tərəfindən təsdiq edilməyən texnologiyalardan istifadə ilə bağlı Microsoft heç bir öhdəliyə malik deyil.
- **Ləğv etmə siyasəti:** Əvvəlcədən planlaşdırılmış xidmətin ləğv olunmasını tələb edirsinizsə, müvafiq hallarda tam geri qaytarılması üçün bu, ən azı 14 gün əvvəl icra edilməlidir. 6-13 gün öncədən edilən ləğvlər xidmət dəyərinin 50%-ni ödəyəcək. 5 gün və ya daha az əvvəldən edilən hər hansı ləğv göstərilən xidmət dəyərinin tam məbləğinin (100%) ödənilməsinə tələb edəcək.
- **Əlavə Xidmətlər:** Əlavə xidmətlər satın alan zaman biz çatdırılmanı icra etmək üçün xidmətin uğurunun və çatdırılmasının idarə edilməsinin daxil edilməsini tələb edə bilərik. Əlavə xidmətlərin hamısı sizin ölkənizdə mövcud olmaya bilər. Ətraflı məlumat almaq üçün xidmət çatdırma resursu ilə əlaqə saxlayın.
- **Xidmət Mübadiləsi:** Əgər siz bir xidmət növünü sifariş vermisinizsə və onu başqa xidmətə dəyişmək istəyirsinizsə, mövcud olan hallarda və xidmət çatdırma resursu ilə razılaşdırılmaqla, eyni qiyməti alternativ xidmətə tətbiq edə bilərsiniz.
- **Kod Girişi:** Siz bizim daxil olmağımıza icazə verdiyiniz yeganə qeyri-Microsoft kodunun sizin sahib olduğunuz kod olduğuna razılışırsınız. Xidmətlərə Xidmət Nəticələri, siz və ya Microsoft şirkətinə məxsus kodla bağlı məsləhət və bələdçilik və ya digər dəstək xidmətlərinin birbaşa təminatı daxildir.

- **Reaktiv Xidmətlər:** Reaktiv xidmətlər təmin edən zaman Microsoft nümunə koddan başqa heç bir növ kod təqdim etmir. Siz dəstək xidmətlərinin icrasında Microsoft tərəfindən dəstək xidmətlərinin sizin Microsoft mühitinizdə və ya hər hansı başqa işlərdə icrası üçün tam və ya qismən təmin edilən hər hansı kodun tətbiqi ilə bağlı bütün riskləri öz üzərinizə götürəcəksiniz və Microsoft tərəfindən təmin edilən kodla bağlı bütün sınaq, nəzarət, keyfiyyət təminatı, qanun, normativlər və ya standartlara uyğunluq, texniki xidmət, yerləşdirmə və digər təcrübələrə görə məsuliyyət daşıyacaqsınız.
- **Platforma tələbləri:** Satın alınan xidmətlər üçün minimal platforma tələbləri ola bilər.
- **Xidmətin çətdirilməsi:** Xidmətlər müştərilər tərəfindən çətdirilməz. Yerində görüşlər qarşılıqlı şəkildə razılaşdırılmışdır və əvvəldən ödənilmişdirsə, biz səfər və yaşayış xərcləri üçün sizə qaimə göndərəcəyik.
- **GitHub Dəstək xidmətləri:** Bu xidmətlər GitHub, Inc. şirkəti tərəfindən təmin edilir və tamamilə Microsoft Corporation şirkətinə məxsusdur. İş Orderinizdə qeyd edilənlərə baxmayaraq, GitHub Məxfilik Bəyanatı və GitHub Məlumat Mühafizəsinə edilmiş Əlavə və Təhlükəsizlik Nümayişindən əldə edilə bilər və sizin GitHub Məsləhət Xidmətlərinizə tətbiq ediləcəkdir.
- **İstifadəçilərlə əlaqə:** Siz razılaşsınız ki, məhsullar və xüsusiyyətlər haqqında məlumatı şirkətin etibarlı və aktiv e-poçt ünvanına təhlükəsizlik yeniləmələri, xəbər bülletenləri, bloqlar, təhlükəsizlik brifinqləri, xidmət kommunikasiyaları və analoji sənədlər kimi müəyyən edilmiş materiallar vasitəsilə göndərə bilərsiniz. Sizin istifadəçiləriniz bu cür məktublardan imtina etmək üçün müvafiq sistemə malik olmalıdır.
- **Yazılar:** Göstərilən xidmətlərin hər hansı yazıları və əlaqədar təminatları, xidmətlərin göstərildiyi tənzimləyici müqavilənin şərtlərinə və müddəalarına uyğun olaraq, Xidmətlərin Təchizatıdır.

Yazılmış tədbirdə iştirak etmək dəvətini qəbul etməklə və ya yazılmış tədbirə qoşulmaqla: 1) İştirakçılar yazının aparılması və yazılmış tədbirlə bağlı məlumatların toplanması və saxlanması hadisəsini tənzimləyən qayda və şərtlərə tabe olmağa razılaşırlar; 2) İştirakçılar razılaşırlar ki, onların adları, e-poçt ünvanları, təqdim edilmiş suallar və/və ya telefon nömrəsi digər iştirakçılara görünə bilər; və 3) İştirakçılar yazının Microsoft işçiləri və nümayəndələri ilə paylaşılacağı ilə razılaşırlar.

İdarəetmə müqaviləsində açıq şəkildə nəzərdə tutulmuş hallar istisna olmaqla, siz yazılmış təsbirdən hər hansı məlumatı dəyişdirə, surətini çıxara, paylaya, ötürə, nümayiş etdirə, yerinə yetirə, təkrar istehsal edə, nəşr edə, lisenziya verə, törəmə əsərlər yarada, ötürə və ya sata bilməzsiniz.

Xidmətlərin Göstərilməsi ilə bağlı Ödənişlər, Xidmətlərin Göstərilməsini tənzimləyən şərtlərə və müddəalara uyğun olaraq təşkilatınız daxilində əsaslı şəkildə paylaşılabilir və öz təşkilati təlim proqramlarınızı əvəz etmək üçün nəzərdə tutulmur. Siz Xidmətlərin Göstərilməsi Ödənişlərindən istifadə edib-etməmək barədə qərar verməkdə öz mülahizənizdən istifadə edəcəksiniz və bütün qanuni, tənzimləyici və ya standartlara uyğunluğa görə məsuliyyət daşıyacaqsınız. Məxfilik öhdəlikləri, məlumatın kontekstdən çıxarılması və ya vaxtsız şəkildə paylaşılacaq məlumat da daxil olmaqla, Xidmətlərin Göstərilməsinin yerinə yetirilməsi və ya artırılması ilə bağlı bütün riskləri öz üzərinizə götürürsünüz. Göstərilən Xidmətlər çətdirilmə zamanı "olduğu kimi" və "bütün xətalara" təqdim olunur və Microsoft açıq və ya nəzərdə tutulan heç bir zəmanət vermir.

- **Əlavə ilkin şərtlər və ehtimallar:** Bunlar müvafiq Nümayişlərdə göstərilə bilər.

2.8 Öhdəlikləriniz

Öhdəlikləriniz:

Hər hansı müvafiq əlavələrdə qeyd olunanlara əlavə olaraq, sizin aşağıdakı öhdəlikləriniz var. Buna əməl edilməməsi xidmət gecikmələrinə səbəb ola bilər:

- **Dəstək xidmətlərinə daxildir:** Siz komandanızı idarə edəcək və bütün dəstək fəaliyyətlərini, o cümlədən daxili dəstək sorğusu proseslərini idarə edəcək təyin edilmiş dəstək inzibatçısı təyin edəcəksiniz.
- **Çoxsaylı ölkələrə dəstək xidmətləri:** Bir çox ölkədə dəstək xidmətləri satın alsanız, qəbul edən dəstək mərkəzinə təyin edilmiş dəstək xidmətləri inzibatçısı təyin edirsiniz. Bu şəxs yerli komandanıza rəhbərlik edəcək və daxili dəstək sorğusu proseslərimiz də daxil olmaqla bütün yerli dəstək fəaliyyətlərini idarə edəcək. Bununla yanaşı, sizdən adı gedən dəstək xidmətləri administratorunu digər Dəstək məkanında təyin etmək tələb edilə bilər.
- **Reaktiv Dəstək Kontaktları:** Seçimdən asılı olaraq, Microsoft dəstək veb saytı və ya telefon vasitəsilə dəstək sorğuları yaradacaq adlanmış reaktiv dəstək kontaktlarını təyin edə bilərsiniz. Bulud əsaslı xidmətləriniz üçün bulud administratorları müvafiq dəstək portalları ilə bulud dəstək sorğuları göndərə bilər.
- **Onlayn xidmətlərlə bağlı dəstək sorğuları:** Bulud inzibatçıları müvafiq onlayn xidmətlər dəstək portalı vasitəsilə onlayn xidmətlər üçün dəstək sorğuları təqdim etməlidirlər.
- **Xidmət Sorğunun Göndərilməsi:** Xidmət sorğusunu təqdim edərkən, dəstək kontaktlarınız problem haqqında əsas anlayışa malik olmalı və onu təkrarlamağı bacarmalıdır. Bu, Microsoft-a problemi aşkarlamağa və həll etməyə kömək edəcək. Bundan əlavə sistem problemlərini həll etmək və Microsoft şirkətinə xidmət sorğularının təhlili və həllində köməklik göstərmək üçün bu kontaktlar dəstəklənən Microsoft məhsulları və sizin Microsoft mühitiniz barədə məlumatlı olmalıdır.
- **Problemin müəyyənləşdirilməsi və həlli:** Xidmət sorğusu göndərən zaman sizin reaktiv dəstək kontaktlarınızdan problemi müəyyən etmək və həll fəaliyyətləri keçirmək tələb oluna bilər (sizin sorğunuza əsasən). Bu fəaliyyətlərə şəbəkə çıxırlarının icrası, xəta mesajlarının alınması, konfigurasiya məlumatının toplanması, məhsul konfigurasiyalarının dəyişdirilməsi, proqram təminatı versiyalarının və yeni komponentlərin quraşdırılması və ya dəyişdirilməsi prosesləri daxil ola bilər.
- **Xidmətin Planlaşdırılması:** Siz satın aldığınız xidmətlər əsasında xidmətlərdən istifadənin planlaşdırılmasında bizimlə əməkdaşlıq etməyə razılaşırsınız.
- **Kontakt Yeniləmələri:** Siz İş Tapşırığınızda göstərilən adı çəkilən kontaktlara edilən hər hansı dəyişikliklər barədə bizə məlumat verməyə razılaşırsınız.
- **Verilənlərin idarə olunması:** Siz məlumatlarınızın ehtiyat nüsxəsini çıxarmaq və dağıdıcı xətalər səbəbindən itmiş və ya dəyişdirilmiş faylların yenidən yaradılması üçün məsuliyyət daşıyırsınız. Siz həmçinin proqram təminatınızın və məlumatlarınızın bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün lazımı prosedurları həyata keçirməlisiniz.
- **Rəy:** Mümkün olduqda, xidmətlərlə bağlı vaxtaşırı təmin edə biləcəyimiz müştəri məmnuniyyəti sorğularına cavab verməyə razılaşırsınız.
- **Xərclər:** Siz əməkdaşlarınız və ya podratçılarınızın hər hansı işgüzar səfər və xərcləri üçün məsuliyyət daşıyırsınız.
- **Əlavə Öhdəliklər:** Xidmətlərin çatdırılması resursunuz sizdən satın aldığınız xidmətə xas olan digər öhdəlikləri yerinə yetirməyi tələb edə bilər.

- **Bulud Xidmətləri:** Bu dəstəyin bir hissəsi kimi bulud xidmətlərindən istifadə edən zaman siz ya mövcud abunəliyi ya da müvafiq onlayn xidmət üçün data planı almalı yaxud əldə etməlisiniz.
- **Proaktiv xidmət sorğuları:** Siz müvafiq İş Tapşırığının bitmə tarixindən ən gec 60 gün öncədən lazımsız və ya müvafiq məlumatla birgə Proaktiv şəkildə genişləndirilmiş həll və xidmətlər üçün sorğular göndərməklə razılaşırsınız.
- **Giriş:** Siz yerində xidmət göstərən komandamızı müvafiq telefon və yüksək sürətli internetə bağlantısı, habelə daxili sistemlərinizə və diaqnostik alətlərinizə çıxışla təmin etməyə razılaşırsınız.

Əlavə A: Kəskinlik səviyyəsi cədvəlləri

Bu əlavədə hadisənin şiddətinin növləri və səviyyələrinin vizual təsvirini təmin edən bir sıra cədvəllər yer almaqdadır. Qeyd edək ki, bu cədvəllər əlavədir və problemin kəskinlik səviyyələri haqqında əlavə məlumat vermək üçün nəzərdə tutulmuşdur. Mövzunun hərtərəfli başa düşülməsi üçün onlardan əsas mətnlə birlikdə istifadə olunmalıdır.

Reaktiv Dəstək – Problemin kəskinlik səviyyələri

Problemlərin həlli ilə bağlı yardım üçün, lütfən, aşağıdakı cədvəldə ciddi vəziyyətlərə nəzər salın:

| Kəskinlik və vəziyyət | Gözlənilən cavabımız | Gözlənilən cavabınız |
|---|--|---|
| <p>Kəskinlik 1</p> <p>Biznes sistemində kritik zəifləmə:</p> <p>Biznes risk altında. Kritik tətbiq və ya həllin tamamilə itirilməsi.</p> <p>Dərhal diqqət tələb edir</p> | <p>Azure komponentləri¹ — İlk cavab zəngi 15 dəqiqə və ya daha az zamanda</p> <p>Bütün digər məhsul və xidmətlər — İlk cavab zəngi bir saat və ya daha az zamanda</p> <p>Ciddi vəziyyət üçün resursu² təyin edilmişdir</p> <p>24/7 əsasla davamlı cəhd³</p> <p>Məhsul üzrə heyətlər üçün Microsoft daxilində sürətli kəskinləşmə</p> <p>Baş icraçılarımızdan tələb edildiyi kimi bildiriş</p> | <p>Baş icraçılarınızdan tələb etdiyimiz kimi bildiriş</p> <p>24/7 əsasla davamlı cəhdi saxlamaq üçün müvafiq resursların ayrılması³</p> <p>Sürətli çıxış və cavab</p> <p>Telefon və ya veb vasitəsilə təqdimat</p> |
| <p>Kəskinlik A</p> <p>Biznes sistemində kritik pisləşmə:</p> <p>Nəzərəçarpacaq itki və ya xidmətlərin azaldılması</p> <p>Bir saat ərzində diqqət tələb edir</p> | <p>Bir saat və ya daha qısa zamanda ilk zəng</p> <p>Ciddi vəziyyətə ümumi baxış²</p> <p>24/7 əsasla davamlı cəhd²</p> | <p>24/7 əsasla davamlı cəhdi saxlamaq üçün müvafiq resursların ayrılması³</p> <p>Sürətli çıxış və cavab</p> <p>Telefon və ya veb vasitəsilə təqdimat</p> |
| <p>Kəskinlik B</p> <p>Orta biznes təsiri:</p> <p>Orta itki və ya xidmətlərin azaldılması, lakin işi korlanmış</p> | <p>İki saat və ya daha qısa müddətdə təcili reaksiya</p> <p>24/7 əsasla davamlı cəhd³</p> | <p>Microsoft cəhdlərinə uyğun olmaq üçün müvafiq resursların ayrılması</p> |

| Kəskinlik və vəziyyət | Gözlənilən cavabımız | Gözlənilən cavabınız |
|---|--|---|
| şəkildə müvafiq qaydada davam etdirə bilər İki iş saati ərzində diqqət tələb edir ⁴ | | Dörd iş saati ərzində dəyişikliyə nəzarət orqanının giriş və cavabı Telefon və ya veb vasitəsilə təqdimat |
| Kəskinlik C Cüzi biznes təsiri: Praktiki olaraq, cüzi və ya maneə olmadan fəaliyyət göstərir Dörd iş saati ərzində diqqət tələb edir ⁴ | Dörd saat və ya daha qısa müddətdə təcili reaksiya Yalnız iş saatları ərzində cəhd ⁴ | Hadisə sahibi haqqında düzgün əlaqə məlumatı 24 saat ərzində cavablılıq Telefon və ya veb vasitəsilə təqdimat |

¹ Siyahıda qeyd edilmiş Azure komponentləri ilə bağlı cavab vaxtı Azure StorSimple, GitHub AE, Azure Kommunikasiya Xidmətləri və ya Hesablaşma və Abunəliyin idarə edilməsini ehtiva etmir.

² Hadisə, kəskinləşmə ilə bağlı məlumatın verilməsi, resursların təmin olunması və əlaqələndirmə vasitəsilə problemin cəld həllinə kömək edən kritik vəziyyət resurslarıdır.

³ Problem həlli çalışmaları davam etməyimiz üçün lazımi ehtiyat və ya cavab təmin edə bilmirsinizsə, ciddilik səviyyəsini endirməliyik.

⁴ İş saatları bayram və həftəsonlarını çıxmaqla, ümumi olaraq Yerli Standart Vaxt ilə 09:00–17:30 arası müəyyən olunur. İş saatları sizin ölkənizdə fərqli ola bilər.

Azure Platform üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər və Azure Platform Plus üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər - Hadisənin Kəskinlik Növləri

Problemlərin həlli ilə bağlı yardım üçün aşağıdakı cədvəldə ciddi vəziyyətlərə nəzər salın:

| Kəskinlik və vəziyyət | Gözlənilən cavabımız | Gözlənilən cavabınız |
|--|--|---|
| Kəskinlik 1 Biznes sistemində kritik zəifləmə: Biznes risk altında. Kritik tətbiq və ya həllin tamamilə itirilməsi Əsas biznes prosesin itirilməsi və işin davam etdirilə bilməməsi 15 dəqiqə ərzində diqqət yetirilməlidir | 15 dəqiqə və ya daha az müddətdə ilk zənglə cavab 24x7 əsasla davamlı cəhd ¹ Microsoft-un təcrübəli mütəxəssisləri ilə əlaqə Hadisə üzrə Baş Menecer ² avtomatik təyin edildi | Telefon və ya veb vasitəsilə təqdimat Baş icraçılarınızdan tələb etdiyimiz kimi bildiriş 24/7 əsasla davamlı cəhdi saxlamaq üçün müvafiq resursların ayrılması ¹ |

| Kəskinlik və vəziyyət | Gözlənilən cavabımız | Gözlənilən cavabınız |
|--|--|-------------------------------|
| <p>Kəskinlik A</p> <p>Biznes sistemində kritik pisləşmə:</p> <p>Nəzərəçarpacaq itki və ya xidmətlərin azaldılması</p> | <p>Microsoft daxilində bulud xidməti əməliyyatları komandalarına sürətli yüksəliş</p> <p>Baş icraçılarımızdan tələb edildiyi kimi bildiriş</p> | <p>Sürətli çıxış və cavab</p> |

¹ Siz müvafiq resurslar təmin edə bilmədikdə və ya problem həlli saylarına davam edə bilməsi üçün Microsoft-a cavab verə bilmədikdə Microsoft 24x7 rejimindən imtina edə bilər

² Hadisələrin Təkmilləşdirilmiş İdarəolunması resursları hadisəyə cəlbədmə, məsələnin qaldırılması, resurslar və koordinasiya vasitəsilə problemin həllinə kömək edir..

Azure Events üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər - Hadisənin kəskinlik növləri

Bu tədbir müddətində Azure bulud həlləri üçün təbirlə bağlı hadisə xidmət sorğuları məsələnin təsviri bölməsində AEM daxil olmaqla, Microsoft Azure portalından göndərməlidir.

| Kəskinlik və vəziyyət | Gözlənilən cavabımız | Gözlənilən cavabınız |
|---|--|--|
| <p>Kəskinlik 1</p> <p>Biznes sistemində kritik zəifləmə:</p> <p>Biznes risk altında. Kritik tətbiq və ya həllin tamamilə itirilməsi</p> <p>Əsas biznes prosesin itirilməsi və işin davam etdirilə bilməməsi</p> <p>15 dəqiqə ərzində diqqət yetirilməlidir</p> | <p>Microsoft çərçivəsində 15 dəqiqə və ya daha qısa müddətdə birinci zəng cavabı və sürətli artım²</p> <p>30 dəqiqə və ya daha qısa müddətdə ciddi vəziyyət üçün resurs təyin edilib.</p> <p>24x7 əsasla davamlı cəhd¹</p> | <p>Baş icraçılarınızdan tələb etdiyimiz kimi bildiriş</p> <p>24/7 əsasla davamlı cəhdi saxlamaq üçün müvafiq resursların ayrılması¹</p> <p>Sürətli çıxış və cavab</p> |
| <p>Kəskinlik A</p> <p>Biznes sistemində kritik pisləşmə:</p> <p>Nəzərəçarpacaq itki və ya xidmətlərin azaldılması</p> | <p>Microsoft-un təcrübəli mütəxəssislərinə çıxış və Microsoft daxilində məhsul komandalarına sürətli çıxış</p> <p>Həllərin konfigurasiyasında bilikləri olan dəstək mühəndislərinin cəlb edilməsi. Mümkün olduqda bu mühəndislər hadisələrin idarə edilməsi prosesinə kömək edə bilər</p> <p>Baş icraçılarımızdan tələb edildiyi kimi bildiriş</p> | |

¹ Siz müvafiq resurslar təmin edə bilmədikdə və ya problem həlli saylarımızı davam edə bilməyiniz üçün bizə cavab verə bilmədikdə biz 24x7 rejimindən imtina edə bilərik.

² AEM dəstək xidmətləri yalnız ingilis dilində mövcuddur.

Microsoft reaktiv dəstək müddətində açılan istənilən məsələlərin tədbirsonrası yekunu və bu məsələlərin həll olunmasını təmin edir.

Microsoft Security Cloud üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər - Hadisənin kəskinlik növləri

Problemlərin həlli ilə bağlı yardım üçün aşağıdakı cədvəldə ciddi vəziyyətlərə nəzər salın:

| Microsoft Security Cloud kəskinlik səviyyəsi və vəziyyət üçün Olduqca Vacib Tapşırıqlar üzrə Xidmətlər | Gözlənilən cavabımız | Gözlənilən cavabınız |
|---|---|--|
| <p>Kəskinlik 1</p> <p>Biznes sistemində kritik zəifləmə:</p> <p>Biznes risk altında. Kritik tətbiq və ya həllin tamamilə itirilməsi.</p> <p>Dərhal diqqət tələb edir</p> | <p>15 dəqiqə və ya daha az müddətdə ilkin cavab vaxtı</p> <p>Müxtəri Xidmətləri üzrə Dəstək (CSS) təhlükəsizlik üzrə qabaqcıl mühəndislər</p> <p>24/7 əsasla davamlı cəhd¹</p> | <p>Baş icraçılarımdan tələb etdiyimiz kimi bildiriş</p> <p>24/7 əsasla davamlı cəhd saxlamaq üçün müvafiq resursların ayrılması¹</p> <p>Sürətli çıxış və cavab</p> <p>Telefon və ya veb vasitəsilə təqdimat</p> |
| <p>Kəskinlik A</p> <p>Biznes sistemində kritik pisləşmə:</p> <p>Nəzərəçarpacaq itki və ya xidmətlərin azaldılması</p> <p>15 dəqiqə ərzində diqqət yetirilməlidir</p> | <p>Lazım olduqda Təhlükəsizlik Mühəndislərini cəlb etmək səlahiyyəti</p> <p>Baş icraçılarımdan tələb edildiyi kimi bildiriş</p> | <p>24/7 əsasla davamlı cəhd saxlamaq üçün müvafiq resursların ayrılması¹</p> <p>Sürətli çıxış və cavab</p> <p>Telefon və ya veb vasitəsilə təqdimat</p> |

¹ Siz müvafiq resurslar təmin edə bilmədikdə və ya problem həlli saylarımızı davam edə bilməyiniz üçün bizə cavab verə bilmədikdə biz 24x7 rejimindən imtina edə bilərik. Problemin həlli üzrə dəstək xidmətləri yalnız ingilis dilində mövcuddur.

Sürətli Cavab – Problemin kəskinlik səviyyəsi

Problemlərin həlli ilə bağlı yardım üçün aşağıdakı cədvəldə ciddi vəziyyətlərə nəzər salın:

| Sürətli cavab kəskinliyi və vəziyyət | Gözlənilən cavabımız | Gözlənilən cavabınız |
|---|---|--|
| <p>Kəskinlik 1</p> <p>Biznes sistemində kritik zəifləmə: Biznes risk altında. Kritik tətbiq və ya həllin tamamilə itirilməsi Əsas biznes prosesin itirilməsi və işin davam etdirilə bilməməsi 15 dəqiqə ərzində diqqət yetirilməlidir</p> | <p>15 dəqiqə və ya daha az müddətdə ilk zənglə cavab 24x7 əsasla davamlı cəhd¹ Microsoft-un təcrübəli mütəxəssisləri ilə əlaqə² Microsoft daxilində bulud xidməti əməliyyatları komandalarına sürətli yüksəliş</p> | <p>Baş icraçılarından tələb etdiyimiz kimi bildiriş 24/7 əsasla davamlı cəhdi saxlamaq üçün müvafiq resursların ayrılması¹ Sürətli çıxış və cavab</p> |
| <p>Kəskinlik A</p> <p>Biznes sistemində kritik pisləşmə: Nəzərəçarpacaq itki və ya xidmətlərin azaldılması</p> | <p>Baş icraçılarımızdan tələb edildiyi kimi bildiriş</p> | |

¹ Siz müvafiq resurslar təmin edə bilmədikdə və ya problem həlli saylarına davam edə bilməsi üçün Microsoft-a cavab verə bilmədikdə Microsoft 24x7 rejimindən imtina edə bilər

² Sürətli Cavabla Problemin Həllinə Dəstək xidmətləri yalnız ingilis və yapon dilində mövcuddur

Vahid Genişləndirilmiş Cavab - Problemin kəskinlik səviyyəsi

Problemlərin həlli ilə bağlı yardım üçün, lütfən, aşağıdakı cədvəldə ciddi vəziyyətlərə nəzər salın:

| Vahid Geniş Cavabın Kəskinliyi və vəziyyət | Gözlənilən cavabımız | Gözlənilən cavabınız |
|---|---|---|
| <p>Kəskinlik 1</p> <p>Biznes sistemində kritik zəifləmə:</p> <p>Biznes risk altında. Kritik tətbiq və ya həllin tamamilə itirilməsi.</p> <p>Dərhal diqqət tələb edir</p> | <p>Azure komponentləri¹ — İlk cavab zəngi 15 dəqiqə və ya daha az zamanda</p> <p>Bütün digər məhsul və xidmətlər — İlk cavab zəngi 30 dəqiqə və ya daha az zamanda</p> <p>Hadisə üzrə Baş Menecer² avtomatik təyin edildi</p> <p>24/7 əsasla davamlı cəhd³</p> <p>Məhsul üzrə heyətlər üçün Microsoft daxilində sürətli kəskinləşmə</p> <p>Baş icraçılarımızdan tələb edildiyi kimi bildiriş</p> | <p>Baş icraçılarınızdan tələb etdiyimiz kimi bildiriş</p> <p>24/7 əsasla davamlı cəhdi saxlamaq üçün müvafiq resursların ayrılması³</p> <p>Sürətli çıxış və cavab</p> <p>Telefon və ya veb vasitəsilə təqdimat</p> |
| <p>Kəskinlik A</p> <p>Biznes sistemində kritik pisləşmə:</p> <p>Nəzərəçarpacaq itki və ya xidmətlərin azaldılması</p> <p>30 dəqiqə ərzində diqqət yetirilməlidir</p> | <p>30 dəqiqə və ya daha az müddətdə ilk zənglə cavab</p> <p>Hadisə üzrə Baş Menecer avtomatik² təyin edildi</p> <p>24/7 əsasla davamlı cəhd³</p> | <p>24/7 əsasla davamlı cəhdi saxlamaq üçün müvafiq resursların ayrılması³</p> <p>Sürətli çıxış və cavab</p> <p>Telefon və ya veb vasitəsilə təqdimat</p> |

¹ Müştərinin Azure komponentləri üçün qeyd edilən cavab vaxtı ABŞ-ın dövlət buludları Azure StorSimple, GitHub AE, A40, Azure Media Xidmətləri, Azure Stack, M365 üçün test bazası, Microsoft Mesh və ya Universal Çapı ehtiva etmir.

² Hadisənin Genişləndirilmiş İdarəetməsi resursları hadisəyə cəlbəilmə, məsələnin qaldırılması, resurslar və koordinasiya vasitəsilə problemin həllinə kömək edir.

³ Microsoft-un problem həlli çalışmalarına davam etməsi üçün lazımi ehtiyat və ya cavab təmin edə bilmirsinizsə, Microsoft ciddilik səviyyəsini endirməlidir.

Əlavə B: Uğurun İdarəedilməsi Xidmətləri

Bu əlavə Uğurun İdarəedilməsi Xidmətinin əsas elementlərinin, fəaliyyətlərinin və nəticələrinin vizual təsvirini təmin edən bir sıra cədvəllərdən ibarətdir.

Uğurun İdarəedilməsi Xidmətləri

- Uğurun İdarəedilməsi Xidmətləri burada və ya İş Tapşırığınızda əksi qeyd edilmədikdə dəstək xidmətləri ilə birgə təmin edilir.
- Uğurun idarə edilməsi xidmətləri rəqəmsal şəkildə və ya xüsusi müştəri hesab menecerləri tərəfindən təmin edilir.
- Bu resurslar uzaqdan və ya sizin ofisinizdə yerində xidmət göstərə bilər və aşağıdakı fəaliyyətləri həyata keçirmək üçün sizinlə birlikdə işləyəcək:

| Əsas elementlər | Fəaliyyətlər | Fəaliyyətin təsviri |
|---|---|---|
| <p>Sazlıq üçün həllər: Məqsədimiz Microsoft bulud sərmayəninizi işlək olmasını, optimallaşdırılmasını və dayanıqlı olmasını təmin edərək, ondan maksimum yararlanmağa kömək etməkdir. Müştəri Sağlamlığının İdarə Edilməsi proqramımız vasitəsilə Microsoft bulud həllərinizin sazlığını yaxşılaşdıracaq tədbirlər və tövsiyələri planlaşdırmaq, eləcə də həyata keçirmək üçün sizinlə birgə işləyirik. Biz bulud performansınıza və etibarlılığınıza təsir edən təkrarlanan problemləri müəyyənləşdirib həllinə kömək etmək üçün problemin idarə edilməsi təcrübəmizdən faydalanırıq. Biz həmçinin biznesinizə xələl gətirə biləcək böyük hadisələrə və fasilələrə hazırlaşmağınıza kömək etmək üçün müntəzəm tədbirlər təqdim etməklə, fəlakətə hazırlıqda sizə kömək edirik.</p> <p>Bundan əlavə, buluddan istifadə edən ciddi biznes funksiyalarınızın dayanıqlığını və təhlükəsizliyini yaxşılaşdırmaq imkanlarını müəyyənləşdirmək və həyata keçirmək üçün sizə kömək etmək üçün sizi davamlılıq və təhlükəsizliyin nəzərdən keçirilməsində bizi cəlb etməyə dəvət edirik.</p> | Müştəri sağlamlığı proqramının idarə edilməsi | Təcrübəni sadələşdirməyə və təkmilləşdirməyə diqqət yetirərək müştəri təcrübəsini təkmilləşdirir və sürətləndirir. |
| | Problemin idarə edilməsi | Kritik problemləri müəyyənləşdirir və onları cavablayır, dəyərli məlumatlar yaradır və/və ya qurur, müvafiq düzəldici tədbirləri tövsiyə edir |
| | Proaktiv Dayanıqlıq | Sistemin müştərilərə və biznes nəticələrinə təsirini minimuma endirərək, fasilələrə tab gətirmək və qısa zamanda bərpa etmək qabiliyyəti olan dayanıqlığı yaxşılaşdırır |
| | Proaktiv Təhlükəsizlik | Microsoft təhlükəsizlik həllərini tətbiq etməklə təhlükəsizliyi və uyğunluğu təkmilləşdirir. |
| | Fəlakətlərə hazırlıq | Müştərilərin böhrana hazırlığının təmin edilməsi və Microsoft komandasının idarə edilməsi |
| <p>İstifadə və planlaşdırma: Biz sizə təşkilatınızı dəyişdirən bulud texnologiyalarının planlaşdırılması və həyata keçirilməsində düzgün resursların təşkili və uyğunlaşdırılmasında köməklik göstəririk. Sizə texnologiya və biznes məqsədlərinizə çatmağınıza kömək edən uğurlu proqram idarəetmə xidmətləri təqdim edirik. Sizə Microsoft bulud texnologiyalarının qəbulunu, istifadəsini və tətbiqini sürətləndirməyə kömək edirik. Bununla yanaşı, müştəri sağlamlığı proqramının idarə edilməsi xidmətləri ilə Microsoft bulud investisiyanızın dəyərini maksimum dərəcədə artırmağa kömək edirik. Texnologiya optimallaşdırma xidmətləri vasitəsilə bulud və proqram təminatı xərclərini azaltmaq imkanlarını tapmaqda kömək edirik.</p> | Uğur Proqramının idarə edilməsi | Münasibətlərin idarə edilməsi və davamlı hesab planlaşdırmasının davamlı təşkili, müştəri uğur planlarında müəyyən edilmiş müştəri nəticələrinin/dəyərinin uyğunlaşdırılması və yoxlanılması. |
| | Texnologiyanın optimallaşdırılması | Bulud optimallaşdırması ilə müştərinizin investisiyasını maksimuma çatdırır |
| | Texnologiya və təhlükəsizlik yeniləmələri | Bulud investisiyaları və infrastrukturunu buraxılan ən son yeniləmələrlə daim yenilənir. |

Unified Enterprise Support Services Description

| | | |
|--|---|---|
| <p>Sizə texnologiya və təhlükəsizlik yeniləmələri vasitəsilə mühüm məhsul, təhlükəsizlik, xidmət və xüsusiyyət yeniləmələri haqqında məlumat veririk. Sizə rəhbərlik edir və həyat dövrünün idarə edilməsi xidmətləri vasitəsilə istismar müddəti boyunca texnologiya məsələlərini həll etməyə kömək edirik.</p> | <p>İşləmə müddətinin idarəedilməsi xidmətləri</p> | <p>Müştərilərin yenilənmiş işləmə müddəti idarəetmə planına malik olmasını təmin edir</p> |
| <p>İcra tərəfdaşlığı: Microsoft-a sərmayənin məsuliyyətini və faydasını bölüşərək, sizinlə tərəfdaşlar kimi işləyirik. İcraçılarınızla bizim icraçılarımız arasında güclü əlaqələr qururuq ki, məqsədlərinizi başa düşək və uğur proqramlarınızı dəstəkləyək. Sizə Microsoft bulud texnologiyalarından istifadə edərək xüsusi nəticələri planlaşdırmağa və əldə etməyə kömək edəcək xidmətlər təklif edirik. Sizə daha sürətli başlamağınıza, bulud həllərinizdən maksimum yararlanmağınıza və Microsoft-dan daha çox dəyər əldə etməyinizə kömək edirik.</p> | <p>Müştərilərlə Mühəsibətlərin İdarə edilməsi</p> | <p>Müştəri və Microsoft arasında çevik, uğurlu əlaqələr</p> |

© 2025 Microsoft Corporation. Bütün hüquqlar qorunur. Microsoft Corp. şirkətinin icazəsi olmadan bu materialların hər hansı şəkildə istifadəsi və ya paylanması qəti şəkildə qadağan olunur.

Microsoft və Windows ABŞ və/yaxud digər ölkələrdə Microsoft Corporation-in qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır.

Burada qeyd olunan mövcud şirkət və məhsulların adları öz müvafiq sahiblərinin əmtəə nişanları ola bilər.